

Bank Silk Vey ASC

Maliyyə hesabatları

31 dekabr 2013-cü il tarixində tamamlanmış il üçün

Bank Silk Vey ASC
Maliyyə hesabatları

Mündəricat

	Səhifə
Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı.	1
Müstəqil auditor rəyi	2-3
Maliyyə vəziyyəti barədə hesabat	4
Məcmu gəlir hesabatı	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatlarına dair qeydlər	8– 63

Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı.

31 Dekabr 2013-cü il tarixində tamalanmış il üzrə.

Rəhbərlik, 31 dekabr 2013-ci il tarixində başa çatmış il üzrə Bank Silk Vey ASC-nin (bunda sonra "Bank") maliyyə vəziyyətini, əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişiklikləri əks etdirən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına ("BMHS") uyğun konsolidə edilmiş maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Mühasibat siyasətlərini daxil etməklə məlumatların məqsədəuyğun, etibarlı, müqayisə edilə bilən və başa düşülən məlumatların təqdim edilməsi;
- İstifadəşilərin bankın maliyyə vəziyyətinə və nəticələrinə təsir edə biləcək xüsusi əməliyyatların, digər hadisələrin və şərtlərin anlaması üçün BMHS standartlarının xüsusi tələblərinə uyğun olması yetərli olmadığı halda əlavə açıqlamaların verilməsi; və
- Bank fəaliyyətini davamlılıq prinsipi əsasında davam etdirməsinin qiymətləndirilməsi.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Bank daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Bankın maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq düzgün hazırlanması və Bankın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Qrupun aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunaayğınsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2013-ci il tarixinə olan maliyyə hesabatları 30 May 2014-cü il tarixində Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

İdarə Heyəti tərəfindən:

Elçin Əhmədov

İdarə Heyətinin Sədri

30 May 2014-cü il

Bakı, Azərbaycan Respublikası



Əlvi Novruzov

Baş Mühasib

30 May 2014-cü il

Bakı, Azərbaycan Respublikası

Müstəqil auditor rəyi
Bank Silk Vey ASC-nin səhmdarlarına

Maliyyə vəziyyəti barədə hesabat

Biz Bank Silk Vey ASC-nin (bundan sonra "Bank") 31 dekabr 2013-cü il tarixinə olan maliyyə vəziyyəti hesabatı, məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin icmalından ibarət maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.

Maliyyə hesabatlarının hazırlanmasına rəhbərliyin məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də hesabatlarının saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Auditorun məsuliyyəti


Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy verməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit standartları əsasında aparmışıq. Standartların tələbinə görə, biz etik tələblərə riayət etməli və auditi maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olmadığına dair qənaətbəxş əminlik yaranacaq şəkildə planlaşdırmalı və aparmalıyıq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də saxtakarlıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditorlar müəssisənin daxili nəzarət sisteminin səmərəliliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənilib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və obyektiv şəkildə təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirirlər. Bundan əlavə, audit yoxlamasına mövcud mühasibat siyasətinin uyğunluğunun və rəhbərliyin mühasibat təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, audit rəyimizi bildirmək üçün kifayət qədər və müvafiq audit sübutları əldə etmişik.

Rəy

Bizim rəyimizcə, maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından bankın 31 dekabr 2013-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini beynəlxalq maliyyə hesabatı standartlarına uyğun olaraq düzgün əks etdirir.



Grant Thornton
Bakı, Azərbaycan Respublikası
30 May, 2014



Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə
Maliyyə vəziyyəti barədə hesabat

	Qeydlər	2013	2012
		AZN	AZN
Aktivlər			
Nağd vəsaitlər və Mərkəzi Bankda pul vəsaitləri	5	12,717,838	31,444,189
Digər banklardakı pul vəsaitləri	7	11,732,229	71,532,543
Müştərilərə verilmiş kredit və avanslar	8	144,906,222	45,707,634
Son ödəmə tarixinədək saxlanan investisiya	9	21,756,000	20,452,600
Mülkiyyət və avadanlıq	10	3,982,557	3,815,239
Qeyri-maddi aktivlər	11	69,490	63,174
Digər aktivlər	12	3,883,007	12,523,905
Cəmi aktivlər		199,047,343	185,539,284
Öhdəliklər			
Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	13	55,714,070	13,116,830
Müştərilərdən depozitlər	14	43,420,323	97,326,797
Təxirə salınmış vergi öhdəliyi	24.2	102,260	-
Digər öhdəliklər	15	131,047	1,053,938
Cəmi öhdəliklər		99,367,700	111,497,565
Kapital			
Nizamnamə kapitalı	16	97,129,890	70,192,320
Yenidən qiymətləndirmə üzrə artım		348,265	351,783
Bölüşdürülməmiş mənfəət		2,201,488	3,497,616
Cəmi kapital		99,679,643	74,041,719
Cəmi kapital və öhdəliklər		199,047,343	185,539,284
Balansdankənar hesab		-	-

31 dekabr 2013-ci ildə tamamlanmış ilin maliyyə hesabatları 30 May 2014-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və aşağıdakılar tərəfindən onların adından imzalanmışdır:

Elçin Əhmədov
İdarə heyətinin sədri

Bakı, Azərbaycan Respublikası



Ülvi Novruzov
Baş mühasib

1- 31-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə
Məcmu gəlir hesabatı

	Qeydlər	2013 AZN	2012 AZN
Faiz gəlirləri	17	14,089,379	9,251,133
Faiz xərcləri	17	(4,290,819)	(3,117,007)
Xalis faiz gəlirləri	17	9,798,560	6,134,126
Müştərilərə verilmiş kredit və avanslar üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	8.1	(4,968,484)	(1,666,445)
Ehtimal edilən zərərlər üzrə ehtiyatlardan sonra faiz gəlirləri		4,830,076	4,467,681
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir	18	2,503,469	1,168,254
Haqq və komissiya gəlirləri	19	2,768,300	4,252,876
Haqq və komissiya xərcləri	20	(608,272)	(412,816)
Əməliyyat gəlirləri		9,493,573	9,475,995
Digər gəlirlər	21	5,085	3,249
Köhnəlmə və amortizasiya xərcləri	22	(265,584)	(263,594)
Son ödəmə tarixinədək saxlanan investisiya üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat		(26,600)	(340,000)
İnzibati və ümumi xərclər	23	(6,541,210)	(4,537,185)
Vergidən əvvəlki mənfəət		2,665,264	4,338,465
Mənfəət vergisi	24	(568,760)	(886,756)
İllik mənfəət		2,096,504	3,451,709
Digər məcmu gəlirlər		-	-
İl üzrə cəmi məcmu gəlir		2,096,504	3,451,709

I- 31-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə
Kapitalda dəyişikliklər haqqında hesabat

	Nizamnamə kapitalı AZN	Nizamnamə kapitalının artırılması üçün ehtiyat AZN	Bölüşdürül məmiş mənfəət AZN	Cəmi kapital AZN
1 yanvar 2012-ci il tarixinə qalıq	40,020,000	355,336	42,354	40,417,690
Nağd vəsaitlərin vasitəsilə səhmlərin buraxılışı	30,172,320	-	-	30,172,320
Binaların əlavə hesablanmış köhnəlməsi	-	(3,553)	3,553	-
Səhmdarlarla əməliyyatlar	30,172,320	(3,553)	3,553	30,172,320
İllik mənfəət	-	-	3,451,709	3,451,709
Digər məcmu gəlirlər	-	-	-	-
İl üzrə məcmu gəlir	-	-	3,451,709	3,451,709
31 dekabr 2012-ci il tarixinə qalıq	70,192,320	351,783	3,497,616	74,041,719
Nağd vəsaitlərin vasitəsilə səhmlərin buraxılışı	23,541,420	-	-	23,541,420
Bölüşdürülməmiş mənfəət hesabına nizamnamə kapitalın artırılması	3,396,150	-	(3,396,150)	-
Binaların köhnəlməsi üzrə dəyişmə	-	(3,518)	3,518	-
Səhmdarlarla əməliyyatlar	26,937,570	(3,518)	(3,392,632)	23,541,420
İllik mənfəət	-	-	2,096,504	2,096,504
Digər məcmu gəlirlər	-	-	-	-
Cəmi məcmu gəlir	-	-	2,096,504	2,096,504
31 dekabr 2013-ci il tarixinə qalıq	97,129,890	348,265	2,201,488	99,679,643

1-31-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

	Qeydlər	2013 AZN	2012 AZN
Əməliyyat fəaliyyətləri üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət		2,665,264	4,338,465
Düzəlişlər:			
Mülkiyyət və əvədlər üzrə köhnəlmə	22	258,640	256,832
Mülkiyyət və əvədlərin silinməsi üzrə zərər		787	-
Qeyri-maddi aktivlərin amortizasiyası	22	6,944	6,762
Müştərilərə verilmiş kredit və avanslar üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	8.1	4,968,484	1,666,445
Son ödəmə tarixinədək saxlanan investisiya üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat		26,600	340,000
		<u>7,926,719</u>	<u>6,608,504</u>
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər:			
Mərkəzi bankda məcburi minimal ehtiyat depoziti		857,140	(2,229,238)
Digər banklardakı yerləşdirilən depozitlər		4,710,548	1,787,276
Müştərilərə verilmiş kredit və avanslar		(104,167,072)	(21,433,056)
Digər aktivlər		(1,172,102)	(553,974)
Bank və maliyyə təşkilatlarına ödəniləcək kredit və vəsaitlər		42,597,240	7,507,736
Müştərilərdən alınmış depozitlər		(53,906,474)	65,131,787
Digər öhdəliklər		(922,891)	882,014
Əməliyyatlardan üzrə pul vəsaitləri		<u>(104,076,892)</u>	<u>57,701,049</u>
Ödənmə mənfəət vergisi		(466,500)	(891,119)
Əməliyyatlardan daxil olan/ istifadə edilmiş xalis pul vəsaiti		<u>(104,543,392)</u>	<u>56,809,930</u>
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitinin hərəkəti			
Mülkiyyət və əvədlərin alınması	10	(426,745)	(166,999)
Son ödəmə tarixinədək saxlanan investisiyanın alınması		(1,330,000)	(17,000,000)
Qeyri-maddi aktivlərin alınması	11	(13,260)	(7,700)
İnvestisiya fəaliyyətində üzrə xalis pul vəsaiti		<u>(1,770,005)</u>	<u>(17,174,699)</u>
Maliyyə fəaliyyətləri üzrə pul vəsaitinin hərəkəti			
Nizamnamə kapitalının artırılmasından daxilolmalar		23,541,420	30,172,320
Maliyyə fəaliyyətlərindən daxil olan xalis pul vəsaiti		<u>23,541,420</u>	<u>30,172,320</u>
Pul vəsaiti və ekvivalentlərində xalis fərq		(82,771,977)	69,807,551
İlin əvvəlinə pul vəsaiti və ekvivalentləri		<u>101,372,993</u>	<u>31,565,442</u>
İlin sonuna pul vəsaiti və pul vəsaiti ekvivalentləri	6	<u>18,601,016</u>	<u>101,372,993</u>

1-31-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

1 Hüquqi status və əməliyyatların xarakteri

Bank Silk Vey Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) ("Bank") 6 yanvar 1994-cü il tarixində təsis edilib və fəaliyyəti Azərbaycan Respublikasının Milli bankı tərəfindən 175 saylı kommersiya bankı lisenziyasına əsasən tənzimlənir. Dövlət Qeydiyyatından keçmiş ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1001, Nizami küçəsi 86-dır.

Bankın əsas fəaliyyəti hüquqi və fiziki şəxslərə bank kommersiya xidmətlərinin göstərilməsindən ibarətdir. Bankın Bakıda üç filialı və bir bölməsi, Gəncədə bir və Lənkəranda bir filialı vardır. Bank 23 (2012: 21) bankomatdan ibarət şəbəkəni idarə edir.

2013-ci ilin 31 dekabr tarixinə olan məlumata əsasən, bankın 116 (2012: 131 əməkdaş) əməkdaşı vardır.

2 Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) Uyğunluq bəyanatı

Bankın bu maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasının (BMSŞ) Beynəlxalq Maliyyə hesabatı standartlarına (BMHS) uyğun hazırlanıb. ARMB qaydalarına əsasən, tələb olunan əlavə məlumatlar müvafiq bölmələrdə daxil edilmişdir.

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər

3.1 Standartlar, 2013-ci ildə qüvvədə olan mövcud standartların şərhı və standartlara düzəlişlər

Mövcud standartlara Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən Yanvar 2013-ci il tarixindən etibarən və ya bu tarixdən sonrakı müddət üçün etibarlı olan aşağıdakı düzəlişlər edirlmişdir. Aşağıda sadalananlar Bankın maliyyə hesabatlarına aiddir.

Standartın nömrəsi	Adı	Qüvvəyə minmə tarixi
MUBS 1	Maliyyə hesabatlarının təqdimatı- Düzəliş	1 İyul 2012-ci il
MHBS 7	Maliyyə alətləri: Açıqlamalar – Düzəliş	1 Yanvar 2013-cü il
MHBS13	Ədalətli dəyərin ölçülməsi – Yeni İllik dəyişikliklər 2009-2011	1 Yanvar 2013-cü il
MUBS 1	Maliyyə hesabatlarının təqdimatı- Düzəliş	1 Yanvar 2013-cü il
MUBS 16	Mülkiyyət və avadanlıqlar – Düzəliş	1 Yanvar 2013-cü il
MUBS 32	Maliyyə alətləri: Təqdimat – Düzəliş	1 Yanvar 2013-cü il

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Bank tərəfindən qəbul edilməmiş standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər

Bu maliyyə hesabatlarının təsdiq olunduğu tarixə dərc olunmuş, lakin qüvvəyə minməmiş aşağıdakı standartlar, şərhlər və mövcud standartlara düzəlişlər Bank tərəfindən hələ qəbul edilməmişdir:

Standartın nömrəsi	Adı	Qüvvəyə minmə tarixi
32 sayılı MUBS	Maliyyə alətləri: Təqdimat – Düzəliş	1 Yanvar 2014-cü il
36 sayılı MUBS	Aktivlərin dəyərdən düşməsi – Düzəliş	1 Yanvar 2014-cü il
39 sayılı MUBS	Maliyyə aləti: Tanınma və qiymətləndirmə - Düzəliş	1 Yanvar 2014-cü il
10, 12 sayılı MHBS və 27 sayılı MUBS	Konsolidasiya edilmiş maliyyə hesabatları, Digər müəssisələrdə iştirak Paylarının açıqlanması və Fərdi maliyyə hesabatları” – Düzəlişlər	1 Yanvar 2014-cü il
MUBS 21	Yığılma – Yeni	1 Yanvar 2014-cü il
19 sayılı MUBS	İşçilərin mükafatlandırılması – Düzəliş	1 İyul 2014-cü il
9 sayılı MHBS	Maliyyə alətləri – Yeni və Düzəliş	Qeyri - müəyyən
<u>2010 – 2012-ci illərdə illik təkmilləşdirmələr</u>		
2 sayılı MHBS	Pay alətləri əsasında ödəmə – Düzəliş	1 İyul 2014-cü il
3 sayılı MHBS	Müəssisələrin birləşməsi – Düzəliş	1 İyul 2014-cü il
8 sayılı MHBS	Əməliyyat seqmentləri – Düzəliş	
13 sayılı MHBS	Ədalətli dəyərin ölçülməsi – Düzəliş	1 İyul 2014-cü il
16 sayılı MUBS	Əsas vəsaitlər – Düzəliş	1 İyul 2014-cü il
24 sayılı MUBS	Əlaqəli tərəflə bağlı açıqlamalar – Düzəliş	1 İyul 2014-cü il
38 sayılı MUBS	Qeyri-maddi aktivlər – Düzəliş	1 İyul 2014-cü il
<u>2011 – 2013-ci illərdə illik təkmilləşdirmələr</u>		
1 sayılı MHBS	Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ilk dəfə tətbiq edilməsi – Düzəliş	1 İyul 2014-cü il
3 sayılı MHBS	Müəssisələrin birləşməsi – Düzəliş	1 İyul 2014-cü il
13 sayılı MHBS	Ədalətli dəyərin qiymətləndirilməsi – Düzəliş	1 İyul 2014-cü il
40 sayılı MUBS	İnvestisiya mülkiyyəti – Düzəliş	1 İyul 2014-cü il

Rəhbərlik çıxarılan bütün müvafiq qərarların qüvvəyə mindiyi tarixdən sonrakı ilk dövr ərzində Bankın uçot siyasətində qəbul edilməsini nəzərdə tutur. Hələ qüvvəyə minməmiş yeni standartlar, standartlara düzəlişlər və şərhlər aşağıda verilir və xüsusi bəyan edildiyi hallar istisna olmaqla, onların Bankın maliyyə hesabatlarına əhəmiyyətli təsir etməsi gözlənilmir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Bank tərəfindən qəbul edilməmiş standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

MUBS 32 Maliyyə Alətləri: Təqdimat – düzəliş (1 yanvar 2014-ci il tarixindən etibarən və daha sonrakı hesabat dövrləri üçün etibarlıdır)

Düzəlişdə əsas məqsəd maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivləri və öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi ilə bağlı aşağıda göstərilən iki sahədə BMS 32-nin tətbiqində uyğunsuzluqları aradan qaldırmaq üçün təlimatın əlavə edilməsidir:

- “hazırda qarşılıqlı əvəzləşdirmə üçün hüquqi qüvvəsi vardır” anlayışı
- Umumi məbləğlə qarşılıqlı əvəzləşdirmə bəzi hallarda xalis əvəzləşdirməyə bərabər hesab edilə bilər.

Tələb olunan açıqlamalar retrospektiv tətbiq olunmalıdır.

36 sayılı MUBS "Aktivlərin dəyərdən düşməsi" – Düzəliş (1 yanvar 2014-cü il tarixində və bu tarixdən sonra başlayan uçot dövrünə tətbiq edilir)

Düzəlişlər aktivlərin və ya pul vəsaitlərini yaradan vahidlərin bərpa oluna bilən məbləğin açıqlanmalı olan, tələb olunan açıqlamaları izah etməli olan və bərpa oluna bilən məbləğ (xaric etmə xərclərini çıxmaqla ədalətli dəyərə əsaslanan) diskontlaşdırılmış dəyər metodundan istifadə etməklə müəyyən olunan dəyərsizləşmənin (və ya qaytarmaların) müəyyən edilməsində istifadə olunan diskont dərəcəsini açıqlamaq üçün dəqiq tələbi təqdim etməli olan halları azaldır.

39 sayılı MUBS “Maliyyə aləti: Tanınma və qiymətləndirmə” – Düzəliş (1 yanvar 2014-cü il tarixində və bu tarixdən sonra başlayan uçot dövrünə tətbiq edilən)

Düzəlişlər hedcinq aləti kimi təsnif edilmiş törəmə alətlərinin yeniliyi müəyyən meyarlara cavab verdiyi halda dayandırılan hedcinqin uçotundan azad edir. Yenilik göstərir ki, törəmə aləti üzrə ilkin tərəflər bir və ya bir neçə klirinq üzrə qarşı-tərəflərin ilkin qarşı-tərəfi əvəz etməklə hər bir tərəf üçün yeni qarşı-tərəfə çevriləcəyinə dair razılığa gəliblər. Düzəlişləri tətbiq etmək və hedcinqin uçota alınmasını davam etdirmək məqsədilə mərkəzi qarşı-tərəfə yenilik qanunların və ya qaydaların nəticəsində və ya qanunların və ya qaydaların təqdim edilməsi ilə baş verməlidir.

9 sayılı MHBS “Maliyyə alətləri” – Yeni və Düzəliş (tətbiq ediləcək dövr müəyyən edilməyib)

MUBSK-un məqsədi “Maliyyə alətləri: Tanınma və qiymətləndirmə” adlı 39 sayılı MUBS-u tam olaraq 9 sayılı MHBS ilə əvəz etməkdir. İndiyədək maliyyə aktivləri və maliyyə öhdəliklərinin tanınması, təsnifatı, qiymətləndirilməsi və tanınmanın dayandırılması ilə bağlı olan fəsillər buraxılmışdır. Bundan sonra, 9 sayılı MHBS hedcinqin uçota alınmasını riskin idarə edilməsinə daha da yaxınlaşdıran hedcinqin uçotu üzrə yeni tələbləri təqdim edir. Tələblər həmçinin hedcinqin uçotuna dair daha çox prinsiplərə əsaslanan yanaşmanı formalaşdırır və 39 sayılı MUBS-da hedcinqin uçotu modelində uyğunsuzluqlara və çatışmazlıqlara müraciət edir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Bank tərəfindən qəbul edilməmiş standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

9 sayılı MHBS “Maliyyə alətləri” – Yeni və Düzəliş (tətbiq ediləcək dövr müəyyən edilməyib) (davamı)

9 sayılı MHBS-na Məhdudlaşdırılmış Düzəlişlər layihəsinin hissəsi olaraq 2013-cü ilin noyabr ayında keçirilən şura iclasında MUBSK 9 sayılı MHBS-nin icbari qüvvəyə minmə tarixini təxirə salmağı qərara alır. MUBSK razılığa gəlmişdir ki, icbari qüvvəyə minmə tarixi 1 yanvar 2015-ci il tarixində və bu tarixdən sonra başlayan uçot dövrünü əhatə etməməlidir və dəyərsizləşmə, təsnifləşdirmə və qiymətləndirmə tələbləri başa çatdırılmayana qədər açıq saxlanılmalıdır. Bu qərarlar və 9 sayılı MHBS-na edilməsi təklif olunan dəyişikliklər nəticəsində aralıq təlimat dəyişdiriləcək. Erkən tətbiq etmə üçün hələ də 9 sayılı MHBS mövcuddur.

Rəhbərlik 9 sayılı MHBS-ni başa çatdırılmayanadək və onun ümumi təsiri qiymətləndirilməyənədək bu standartı tətbiq etməyi planlaşdırır.

İllik təkmilləşmələr 2010-2012

13 sayılı BMHS “Ədalətli dəyərin ölçülməsi” – Düzəlişlər (1 iyul 2014-cü il tarixində və bu tarixdən sonra başlayan dövrə tətbiq edilən)

Düzəlişlərdə 13 sayılı MHBS-nin və “Maliyyə alətləri: Tanınma və Qiymətləndirmə” adlı 39 sayılı MUBS və “Maliyyə alətləri” adlı 9 sayılı MHBS-nə sonrakı düzəlişlərin buraxılması diskontlaşmanın təsiri əhəmiyyətsiz olduğu halda hesab fakturada diskontlaşma olmadan müəyyən edilmiş faiz dərəcəsi olmayan məbləğ qısa-müddətli debitor borcları və kreditor borclarını qiymətləndirmək qabiliyyətini ləğv etmədiyini izah edir.

16 sayılı MUBS “Əsas vəsaitlər” – Düzəlişlər (1 iyul 2014-cü il tarixində və bu tarixdən sonra başlayan dövrə tətbiq edilən)

Düzəlişlər əsas vəsaitlərin maddəsi təkrar qiymətləndirildikdə məcmu dəyərsizləşmənin uçotunda qəbul edilmiş uyğunsuzluqları ləğv edir. Düzəliş edilmiş tələblərdə ümumi balans dəyərində aktivin balans dəyərinin yenidən qiymətləndirilməsinə uyğun gələn tərzdə düzəliş edilməsini və məcmu dəyərsizləşmənin məcmu dəyərsizləşmə zərərələrini nəzərə aldıqdan sonra ümumi balans dəyəri və balans dəyəri arasında fərqin olmasını izah edir. Müəssisə düzəlişləri ilk dəfə tətbiq edildiyi illik dövrdə və birbaşa əvvəlcədən gələn illik dövrdə tanınan bütün yenidən qiymətləndirilmələrə tətbiq etməlidirlər.

24 sayılı MUBS “Əlaqəli tərəflə bağlı açıqlamalar” – Düzəlişlər (1 iyul 2014-cü il tarixində və bu tarixdən sonra başlayan dövrə tətbiq edilən)

Bu düzəlişlərdə hesabat verən müəssisəyə ali rəhbər heyətinə xidmətləri göstərən rəhbər müəssisənin hesabat verən müəssisənin əlaqəli tərəfi olmasını izah edir. Nəticədə, hesabat verən müəssisə əsas rəhbər heyətə xidmətləri göstərdiyinə görə rəhbər müəssisəyə xidmət üçün ödənilmiş və ya ödəniləcək məbləğləri əlaqəli tərəflə əməliyyatlar kimi açıqlamalıdır. Lakin, bu kimi kompensasiyanın komponentlərinin açıqlanması tələb olunmur.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

3 Standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

3.2 Hələ qüvvəyə minməmiş və Bank tərəfindən qəbul edilməmiş standartlar, mövcud standartların şərhı və standartlara düzəlişlər (davamı)

38 sayılı MUBS “Qeyri-maddi aktivlər” – Düzəlişlər (1 iyul 2014-cü il tarixində və bu tarixdən sonra başlayan dövrə tətbiq edilən)

Dəyişikliklər qeyri-maddi aktiv yenidən qiymətləndirildikdə hesablanmış amortizasiyanın uçota alınmasında anlaşılan ziddiyyətlər çıxarılmışdır. Əlavə edilmiş tələblər ümumi balans dəyərində, aktivin balans dəyərindən yenidən qiymətləndirilməsi qaydasına müvafiq düzəliş verilməsini və hesablanmış amortizasiya hesablanmış dəyərsizləşdirmə üzrə zərəri nəzərə alaraq ümumi balans dəyərində və balans dəyərində fərqlərini təşkil etdiyini izah edir.

Şirkət dəyişikliklərin ilk tətbiq edilməsi illik dövründə və təxirsiz əvvəlki illik dövrdə bütün tanınan yenidənqiymətləndirmələrə dəyişiklikləri tətbiq etməlidir.

İllik təkmilləşmələr 2011-2013

13 sayılı MHBS “Ədalətli dəyər ölçülməsi” – Düzəlişlər (1 iyul 2014-cü il tarixində və bu tarixdən sonra başlayan dövrə tətbiq edilən)

Düzəlişlərdə 13 sayılı MHBS-nin və “Maliyyə alətləri: Tanınma və Qiymətləndirmə” adlı 39 sayılı MUBS və “Maliyyə alətləri” adlı 9 sayılı MHBS-nə sonrakı düzəlişlərin buraxılması diskontlaşmanın təsiri əhəmiyyətsiz olduğu halda hesab fakturada diskontlaşma olmadan müəyyən edilmiş faiz dərəcəsi olmayan məbləğ qısa-müddətli debitor borcları və kreditor borclarını qiymətləndirmək qabiliyyətini ləğv etmədiyini izah edir.

4 Mühəsibat uçotunun əsas prinsiplərinin icmalı

4.1 Ümumi mülahizələr

Bu maliyyə hesabatları hər bir aktiv, öhdəlik, mənfəət və xərc üzrə BMHS tərəfindən müəyyən olunmuş ölçü əsaslarından istifadə edilməklə hazırlanıb. Ölçmənin əsasları aşağıda mühəsibat prinsiplərində daha ətraflı təsvir edilib.

4.2 Tərtib edilmənin əsasları

Mühəsibat uçotunun prinsipləri bank tərəfindən il ərzində davamlı olaraq istifadə edilib və əvvəlki ildə istifadə edilən prinsiplərə uyğundur.

Maliyyə hesabatlarının BMHS-ə uyğun hazırlanması rəhbərlikdən mühəsibat uçotunun prinsiplərinin tətbiqinə, bəyan edilmiş aktivlər, öhdəlik, gəlir və xərc məbləğlərinə təsir edə biləcək mühakimələr yürütməyi, hesablamlar aparmağı, fərziyyələr irəli sürməyi tələb edir. Hesablamlar və onların əsasını təşkil edən fərziyyələr davamlı olaraq təkrar nəzərdən keçirilir. Mühəsibat hesablamlarına düzəlişlər hesablamanın nəzərdən keçirildiyi dövr və təsir altında qala biləcək gələcək dövrlər üçün qəbul edilir. Mühəsibat uçotu prinsiplərinin tətbiqi zamanı, maliyyə hesabatlarına ən çox təsir edən hesablamlardakı qeyri-müəyyənlik və mühüm mühakimələrin vacib məqamları haqqında məlumat 4.20 və 4.21-cü bəndlərdə verilir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.3 Xarici valyuta ilə əməliyyatlar

Əməliyyat və təqdim olunma valyutası

Bu maliyyə hesabatları Bankın rəsmi və hesabat təqdim etmə valyutası olan Yeni Azərbaycan Manatı (AZN) ilə təqdim edilir.

Xarici valyuta ilə əməliyyatlar və qalıqlar

Xarici valyuta əməliyyatları əməliyyat tarixində üstünlük təşkil edən valyuta məzənnəsindən istifadə edilməklə ölçülür (cari valyuta kursu). Bu cür əməliyyatlar və pul vahidlərinin il sonu valyuta kursuna əsasən təkrar ölçülməsi nəticəsində meydana gələn valyuta mübadilə gəlirləri və zərərləri məcmu gəlir hesabatından açıqlanır.

İlkin qiymətlə ölçülən qeyri-monetar elementlər əməliyyat tarixinin valyuta məzənnəsindən istifadə edilməklə qiymətləndirilir (yenidən qiymətləndirilmə aparılmır). Ədalətli dəyərlə ölçülmüş qeyri-monetar amillər ədalətli dəyərin müəyyən olunduğu günə aid valyuta məzənnəsindən istifadə edilməklə ölçülür. Xarici valyuta ilə ifadə edilmiş maliyyə aktivləri və öhdəliklərini çevirmək məqsədilə aşağıdakı il sonu valyuta məzənnələrindən istifadə edilmişdir:

	2013	2012
ABŞ dolları (USD)	0.7845	0.7850
Avro (EUR)	1.0780	1.0377
Rus rublu (RUB)	0.0241	0.0258
Britaniya funtu (GBP)	1.2927	1.2694

4.4 Maliyyə alətləri

Tanınma, ölçülmə və tanınmanın ləğv edilməsi

Maliyyə Aktivləri və maliyyə öhdəlikləri Bank maliyyə aləti üzrə müqavilənin iştirakçı tərəfinə çevrildikdə müəyyən olunur və ilkin olaraq ədalətli dəyərlə əməliyyat xərcləri ilə birgə ölçülür.. Maliyyə aktivləri və öhdəliklərinin adi alqı – satqısı prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır.

Maliyyə aktivlərindən nağd pul axınına müqavilə ilə müəyyən edilmiş hüquqlar etibardan düşdükdə, yaxud maliyyə aktivləri və bütün əhəmiyyətli risklər, eləcə də üstünlüklər köçürüldükdə, maliyyə aktivlərinin bu tanınması ləğv olur.

Etibarlılıq müddəti bitdikdə, ləğv edildikdə, ödəndikdə və ya azad edilmə halında maliyyə öhdəliyinin tanınması aradan qalxır.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri müvafiq olaraq aşağıda təsvir edilən qaydaya əsasən ölçülür.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.4 Maliyyə alətləri (davamı)

Maliyyə aktivlərinin təsnifatı və ardıcıl ölçülməsi

Sonradan ölçmə məqsədilə, hedcinq aləti kimi təyin edilmiş və effektiv olan maliyyə aktivlərindən başqa, maliyyə aktivləri ilkin tanınma zamanı aşağıdakı kateqoriyalar üzrə təsnif edirlər:

- Kreditlər və debitor borcları
- Satılmaq üçün nəzərdə tutulmuş investisiya

Kateqoriya ardıcıl ölçməni, yaranan gəlir və xərcin mənfəət, zərər yoxsa başqa bir məcmu gəlir kimim tanındığını müəyyən edir.

Maliyyə aktivlərinin təsnifatı və ardıcıl ölçülməsi (davamı)

Kreditlər və debitor borcları

Kreditlər və debitor borcları tezsatılan qiymətli kağızlar bazarında kotirovka edilməyən sabit və ya dəyişən bilan ödənişli qeyri-derivativ aktivlərdir. İlkin hesablamadan sonra onlar effektiv faiz metodundan istifadə edilməklə amortizasiya edilmiş qiymətlə ölçülür. Heç bir əhəmiyyət kəsb etmədikdə, diskontlaşdırma nəzərə alınmır. Bankın Mərkəzi Banka ödənəcək nağd və qalıq vəsaiti, digər banklara müştərilərə ödənəcək kreditlər və müəyyən aktivlər maliyyə alətləri kateqoriyasına şamil edilir.

Vaxtı ötdükdə və ya konkret əks tərəfin razılığı əməl etməyəcəyinə dair dəlil əldə edildikdə, fərdi əhəmiyyətli debitor borclarına dəyərsizləşmə üzrə baxılır. Ayır-ayrılıqda dəyərsiz hesab olunmadıqda, debitor borcları sənaye, əks tərəfin mənsub olduğu region və digər müştərə kredit riski xüsusiyyətlərinə istinadla müəyyən edilən dəyərsizləşmə qrupları üzrə nəzərdən keçirilir. Bu zaman dəyərsizləşmə zərərinin hesablanması müəyyən edilmiş hər bir qrup üzrə əks tərəf üçün ilkin cərimə faizinə əsaslanır.

Son ödəmə tarixinədək saxlanan investisiya

Son ödəmə tarixinədək saxlanan investisiyalar, kredit və ya debitor borcu olmayan, sabit və ya dəyişən ödənişli qeyri-derivativ maliyyə alətləridir. Bankın investisiyanı ödəmə müddətinə qədər saxlamaq niyyəti və qabiliyyəti varsa, belə investisiyalar Son ödəmə tarixinədək saxlanan investisiya kimi təsnif edilir.

Son ödəmə tarixinədək saxlanan investisiyalar müvafiq olaraq effektiv faiz metodundan istifadə olunmaqla, amortizasiya olunmuş qiymətlə ölçülür. Əgər investisiyanın dəyərsizləşdiyinə dair, xarici kredit reytinglərinə əsasən, müəyyən edilmiş obyektiv dəlil mövcuddursa, maliyyə aktivi hesablanmış gələcək nağd axınının cari qiyməti ilə ölçülür. Investisiyanın balans dəyərində dəyərsizləşmə daxil olmaqla, hər hansı dəyişiklik mənfəət və ya zərər kimi tanınır.

Dəyərsizləşmə zərərlərinin bərpası, yalnız bərpa dəyərsizləşmə zərəri tanındıqdan sonra, meydana gələn hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bildikdə mənfəət və ya zərər kimi tanınır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.4 Maliyyə alətləri (davamı)

Maliyyə öhdəliklərin təsnifatı və ardıcıl ölçülməsi

Bankın maliyyə öhdəliklərinə bank və maliyyə institutlarından alınmış kreditlər, müştəri depozitləri və müəyyən digər öhdəliklər daxildir.

Maliyyə öhdəlikləri effektiv faiz metodundan istifadə olunmaqla amortizasiya edilmiş qiymətlə ölçülür.

Maliyyə alətlərin ofset edilməsi

Tanınmış məbləğləri ofset edilməsi üçün qanuni və hüquqi qüvvəyə malik olan hüquq olduqda və xalis əsasda və ya aktivini realizə etmək və eyni zamanda öhdəliyi settle maliyyə aktivləri və öhdəlikləri ofset edildikdə maliyyə vəziyyəti barədə hesabatda xalis məbləğlə göstərilir

4.5 Müştərilərə verilmiş kredit və avanslar

Müştərilərə verilmiş avans və kreditlərə Bank tərəfindən başadılmış və borc alan nağd pul ödənərkən uçota alınmış kredit və avanslar daxildir. Borclu öhdəliyini yerinə yetirdikdə, yaxud kreditlər satıldıqda və ya silindikdə, sahibliyin bütün riskləri və üstünlükləri ötürüldükdə bu tanınma ləğv olur. Onlar ilkin olaraq bazar qiyməti üstəgəl birbaşa hesaba aid edilə bilən əməliyyat xərcləri ilə qeydə alınır və effektiv faiz metodundan istifadə edilməklə amortizasiya qiyməti ilə ölçülür.

Dəyərsizləşmə

Kreditin dəyərsizləşməsinin baş verdiyini göstərən obyektiv dəlilin mövcudiyyəti halında, dəyərsizləşmiş kreditlər üzrə zərərlər, dərhal tanınır. Dəyərsizləşmə zərərləri ayrıca kreditlər və ya birgə qiymətləndirilmiş qrup kreditləri üzrə hesablanır. Dəyərsizləşmə zərərləri məcmu gəlir hesabatında xərc kimi qeyd olunur. Dəyərsizləşmiş kreditin maliyyə vəziyyəti barədə hesabatdakı balans dəyəri dəyərsizləşmə üzrə ehtiyatlardan istifadə edilməklə azaldılır. Gələcək hadisələrdən gözlənilən zərərlər tanınmır.

Maliyyə aktivini ilkin tanınmadan sonra baş vermiş, etibarlı şəkildə hesablana bilən maliyyə aktivini və ya maliyyə aktivini qrupunun hesablanmış gələcək nağd pul axınına, məbləğ və vaxtına təsir edən bir və ya daha artıq hadisə nəticəsində dəyərsizləşdiyini göstərən dəlil varsa, dəyərsizləşmə üzrə zərərlər dərhal tanınır. Əgər Bank əhəmiyyətliliyindən asılı olmayaraq, ayrıca qiymətləndirilmiş bir maliyyə aktivinin dəyərsizləşdiyini göstərən obyektiv bir dəlilin olmadığını müəyyən edərsə, həmin aktivini oxşar kredit riski xüsusiyyətlərinə malik maliyyə aktivləri qrupuna daxil edir və qrup aktivlərini dəyərsizləşdirmə üzrə qiymətləndirir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.5 Müştərilərə verilmiş kredit və avanslar (davamı)

Dəyərsizləşmə (davamı)

ARMB-nın iqtisadi normativləri ilə yanaşı, Bankın maliyyə aktivinin dəyərsizləşdiyini müəyyən edərkən nəzərə aldığı əsas amillər onun vaxtında ödənmə statusu və müvafiq olduqda, əlaqədar girovun realizə edilə bilməsidir. Dəyərsizləşmənin baş tutduğuna dair obyektiv dəlilin olduğunu müəyyən etmək üçün aşağıdakı əsas meyarlar da həmçinin istifadə edilir:

- Müştərinin biznes modelinin həyat qabiliyyəti və onun maliyyə çətinliklərindən adlayaraq uğurla ticarət etmək, borc öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər nağd pul axını yaratmaq potensialı;
- Qiymətli kağızların (və digər kredit kompensasiyalarının) realizasiya qiyməti və sahibliyin uğurla qaytarıla bilmək ehtimalı;
- Borc məbləğinin bərpasına cəlb edilmiş hər hansı xərcin saxlanması ehtimalı;
- Borclu haqqında banka məlum olan maliyyə məlumatına görə, borclu əsaslı maliyyə çətinliklərindən əziyyət çəkir;
- Borclu müflislik və ya maliyyə baxımından yenidən təşkilatlanma haqqında düşündür;
- Borcluya təsir edən beynəlxalq və ya yerli iqtisadi şərtlər nəticəsində, ödəmə statusunda mənfi dəyişiklik yaranıb.

Kredit və avansların silinməsi

Əsas məbləğin ödənməsi üçün real perspektiv olmadıqda, kredit (və onunla əlaqədar dəyərsizləşdirmə zərəri ehtiyatı) tam və ya qismən silinir. Təmin edilmiş kredit isə qiymətli kağızın realizəsindən gəlir əldə olunduqda silinir.

Dəyərsizləşmə zərərinin bərpası

Əgər dəyərsizləşmə zərəri növbəti dövrdə azalırsa və bu azalma dəyərsizləşmə tanındıqdan sonra baş vermiş bir hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bilirsə, kredit dəyərsizləşməsi üzrə ehtiyat hesabı müvafiq olaraq azaldılmaqla, artım geri götürülür və bu məcmu gəlir hesabatında tanınır.

4.6 Nağd pul və nağd pul ekvivalentləri

Nağd pul və nağd pul ekvivalentləri məlum nağd pul məbləğlərinə asanlıqla çevrilə bilən və əhəmiyyətsiz qiymət dəyişikliyi riskinə malik amillərdir. Nağd pul və nağd pul ekvivalentlərinə Mərkəzi Bankdakı nağd pul vəsaiti və vəsait qalığı digər banklardakı müəyyən edilmiş müddəti üç ay və daha az olan balanslar daxildir. Nağd pul və nağd pul ekvivalentləri maliyyə vəziyyəti barədə hesabatda bu balansların cari bazar qiyməti ilə uçota alınır.

4.7 Digər aktivlər

Digər aktivlər bazar qiymətinin ilkin tanınması ilə və müvafiq olaraq effektiv faiz metodundan istifadə edilməklə, amortizasiya edilmiş qiymətlə ölçülür.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.8 Dəyərsizləşmənin yoxlanması

Maliyyə aktivləri

Mənfəət və zərər vasitəsilə cari bazar qiyməti ilə ölçülənlər istisna olmaqla, bütün maliyyə aktivləri, heç olmasa, hər hesabat dövründə dəyərsizləşmə yoxlamasından keçirlər. Maliyyə aktivləri maliyyə aktivini və ya maliyyə aktivləri qrupunun dəyərsizləşdiyinə dair obyektiv dəlil mövcud olduqda dəyərsizləşirlər.

Banka ödənməli olan məbləğlər üzrə borclunun əhəmiyyətli maliyyə çətinlikləri, müflis olmaq ehtimalı və ödəmələrin kəsilməsi dəyərsizləşmə göstəricisi kimi nəzərə alınır.

Dəyərsizləşmə üzrə məsrəflər mənfəət və zərər kimi tanınır.

Dəyərsizləşmə üzrə zərərlər maliyyə aktivinin bərpa edilə bilən məbləğindəki artım dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bildikdə bərpa edilir.

Maliyyə aktivləri, ehtiyat aktivlər ehtiyat hesabında istifadə ilə dəyərsizləşmişsə, zərərin məbləği məcmu gəlir hesablarında "inzibati və ümumi xərclər" başlığı altında tanınır. Bu cür aktivlər silindikdə, silinmə müvafiq ehtiyat hesabına münasibətdə yerinə yetirilir. Daha əvvəl silinmiş məbləğlərin sonrakı bərpası əməliyyat xərci kimi qeydə alınır.

Qeyri-Maliyyə aktivləri

Dəyərsizləşmənin qiymətləndirilməsi məqsədilə aktivlər çoxsaylı müstəqil nağd daxil olmaların olduğu ən aşağı səviyyələrdə qruplaşdırılırlar. (pul vəsaiti yaradan aktivlər). Nəticədə bəzi aktivlər dəyərsizləşmə nöqtəyi-nəzərindən bəziləri isə pul vəsaitinin cəlb edilməsi aktivini kimi yoxlanırlar.

Hadisələr və ya şəraitdə baş verən dəyişikliklər balans dəyərinin bərpa edilməmək ehtimalına işarə etdikdə, ayrıca aktivlərin və ya pul vəsaiti cəlb edən aktivlərin dəyərsizləşməyə münasibətdə yoxlaması aparılır.

Aktivin və ya nağd pul axınını cəlb edən aktivin balans dəyəri, satış və istifadə üzrə bazar qiymətindən yüksək olan əvəzi ödənen məbləği ötdüyü halda dəyərsizləşmə zərəri tanınır. İstifadə qiymətini müəyyən etmək üçün rəhbərlik hər bir nağd pul axını yaradan aktiv üçün gözlənilən pul axınını və bu pul axınlarının cari dəyərini hesablamaq üçün müvafiq faiz dərəcəsini müəyyən edir.

Daha əvvəl tanınmış dəyərsizləşmə göstəriciləri artıq mövcud olmaya biləcəyindən bütün aktivlər sonradan təkrar qiymətləndirilir. Əgər pul axını yaradan aktivin əvəzi ödənen məbləği balans dəyərini ötürsə, dəyərsizləşmə xərcləri bərpa edilir.

4.9 Banklara, maliyyə təşkilatlarına və müştərilərə ödənəcək vəsaitlər

İlkin olaraq bu vəsaitlər bazar qiyməti ilə əməliyyat xərcləri nəzərə alınmaqla tanınır. Kreditlər və depozitlər daha sonra amortizasiya edilmiş qiymətlə bəyan edilir, gəlirlər (xalis əməliyyat xərci) və öhdəliyin bağlanma qiyməti arasındakı hər hansı fərq effektiv faiz metodundan istifadə olunmaqla, kredit və depozit dövrü üzrə məcmu gəlir hesabatında tanınır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.10 Digər öhdəliklər

Digər öhdəliklər ilkin olaraq bazar qiyməti ilə daha sonra isə effektiv faiz metodu istifadə olunmaqla amortizasiya olunmuş qiymətlə ölçülür.

4.11 Maliyyə alətlərinin əvəzləşdirilməsi

Maliyyə aktivləri və öhdəlikləri əvəzləşdiriləndir və yalnız tanınmış məbləğin əvəzləşdirilməsi üçün qanuni hüquq mövcud olduqda və xalis metodla ödəmə, yaxud aktivin realizə edilməsi ilə eyni zamanda öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulursa, xalis məbləğ maliyyə vəziyyəti haqqında hesabatda bəyan edilir.

4.12 Mülkiyyət və avadanlıq

Mülkiyyət və avadanlıqlar ilkin olaraq aktivlərin istifadə yerinə gətirməsi və Bankın rəhbərliyi tərəfindən müəyyən edilmiş məqsədə istifadə edilməsi üçün işlək vəziyyətə salınmasına cəkilən xərclər daxil olmaqla cəkilmiş xərclərlə tanınır.

Bu aktivlər sonradan Mülkiyyət və avadanlıq satınalma qiyməti ilə, müvafiq olduqda sonrakı köhnəlmə və dəyərsizləşdirmə zərəri ilə uçota alınır.

İş və xidmətlərin istehsalı, inzibati məqsədlər üçün istifadə edilən bina maliyyə vəziyyəti haqqında hesabatda yenidənqiymətləndirilmiş dəyərlə, sonrakı köhnəlmə və dəyərsizləşdirmə zərəri nəzərə alınmaqla göstərilir, hansı ki, bu yenidən qiymətləndirmə tarixinə ədalətli dəyər hesab edilir. Yenidənqiymətləndirmə kifayət qədər dövrü olaraq aparılır ki, nəticədə binanın xərc metodu ilə uçota alınan qalıq dəyəri hesabat tarixinə ədalətli dəyərindən əhəmiyyətli fərqlənir.

Aktivin qalıq dəyərində yenidənqiymətləndirmə ilə bağlı istənilən artım digər məcmu gəlirlərin kreditində və "yenidənqiymətləndirmədən artım" kimi kapitalda acıqlanır. Artım o zaman mənfəət və ya zərər hesabında tanınır ki, bu artım həmin aktivə görə əvvəllər mənfəət və ya zərər hesabında tanınan zərəri bağlamağa yönəldilsin və qalan fərq isə digər məcmu gəlirlərdə tanınır.

Aktivin qalıq dəyərində yenidənqiymətləndirmə ilə bağlı istənilən azalma cari ilin mənfəət və ya zərər hesabında tanınır. Bu azalma birbaşa kapitalda yenidənqiymətləndirmədən artımın azalmasına aid edilir və yaranan fərq mənfəət və ya zərərdə tanınır.

Köhnəlmə azalan balans metodu ilə mülkiyyət və avadanlığın təqribi qalıq dəyərinin qeyd edilməsi məqsədilə tanınır. Bir qayda olaraq, tətbiq edilən dövrlər aşağıdakı kimidir:

• Binalar	100 il
• Mebel və avadanlıq	4 il
• Kompüterlər	4 il
• Avtomobillər	4 il
• Digər aktivlər	5 il

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.12 Mülkiyyət və avadanlıq (davamı)

Qalıq dəyəri və faydalı istifadə dövrünün hesablamaları, aktivin təkrar hesablanması asılı olmayaraq, zəruri olduqca yenilənir.

Mülkiyyət və avadanlığın satışından yaranan gəlir və ya zərər satın alma gəlirləri ilə aktivlərin balans dəyəri arasındakı fərq kimi müəyyən olunur və "digər gəlirlər" başlığı altında verilir və ya zərər kimi tanınır.

4.13 Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlərə əməliyyatlarda istifadə olunan proqram təminatı daxildir. Onlar kapitallaşdırılmış xərclər azalan balans metodu ilə hesablanmış faydalı istifadə dövrləri üzrə amortizasiya edildikdə hesabatla salınırlar, çünki bu aktivlər limitli hesab edirlər. Qalıq dəyərləri və faydalı istifadə müddətləri hər hesabat dövründə təkrar nəzərdən keçirilir. Bundan əlavə, onlar 4.9-cu qeyddə təsvir edilən qaydaya uyğun olaraq, dəyərsizləşmə yoxlamasından keçirlər. Proqram təminatının faydalı istismar müddəti 10 ildir.

Proqram təminatının saxlanması ilə əlaqədar xərclər, başqa sözlə "petç"lərin və digər kiçik yenilənmələrin, eləcə də qurulma məsrəfləri xərclərə yazılır.

Mülkiyyət və avadanlığın satışından yaranan gəlir və ya zərər gəlirlə aktivlərin balans dəyəri arasındakı fərq kimi müəyyən olunur və "digər gəlirlər" başlığı altında gəlir və ya zərər kimi tanınır.

4.14 İcarəyə götürülmüş mülkiyyət

Əməliyyat lizinqi – icarəyə götürən

İcarəçinin sahibkarlıqla əlaqədar risk və üstünlüklərin əhəmiyyətli bir hissəsini boynuna götürdüylə lizinq əməliyyat lizinq kimi təsnif edilir. Əməliyyat lizinqi üzrə ödənişlər icarə müddəti ərzində bərabər məbləğ ayırmaları əsasında amortizasiya metodu ilə xərc kimi tanınır. Əlaqədar məsrəflər xərclərə aid edilir.

4.15 Kapital və ehtiyatlar

Nağd vəsait və digər maliyyə aktivlərinin köçürülməsi üçün heç bir müqavilə öhdəliyi olmadıqda, səhmlər kapital kimi təsnif edilir. Birbaşa kapital alətlərinin buraxılmasına aid edilə bilən əlavə xərclər kapitalda vergilər ödəndikdən sonrakı mənfəət kimi göstərilir.

Bölüşdürülməmiş mənfəətə bütün cari və əvvəlki dövrə aid bölüşdürülməmiş mənfəət daxildir.

Səhmdarlarla bütün əməliyyatlar kapital daxilində ayrıca uçota alınır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.16 Ehtiyatlar, şərti öhdəliklər və şərti aktivlər

Cari öhdəliklər keçmiş bir hadisə nəticəsində, Bankdan iqtisadi resursların axmasına səbəb ola biləcəyi təqdirdə və əgər məbləğlər etibarlı şəkildə hesablana bilirsə, ayrılmış məbləğ müəyyən edilir. Bu resurs axınının vaxtı və məbləği isə qeyri-müəyyən qala bilər. Cari öhdəlik keçmişdə baş vermiş bir hadisənin nəticəsi olan hüquqi və ya konstruktiv öhdəlikdən irəli gəlir.

Öhdəliklərin yerinə yetirilməsi üçün dərin və rəşional inam olduqda, zəmanət iddiası və digər balansdan kənar öhdəliklər üçün ayrılmış məbləğ müəyyən edilir. Gözlənilən ödəmələr debet müştəri hesabı ilə tanınır. Əsas fəaliyyətlər üzrə gələcək zərərlər üçün ehtiyat tanınmır.

Pulun müvəqqəti dəyəri əhəmiyyətli olduqda, ehtiyatlar öz cari qiymətlərinə diskontlaşdırılır

Bütün ehtiyatlar hər hesabat dövründə təkrar nəzərdən keçirilir və həmin dövr üçün ən yaxşı qiymətləndirməyə uyğunlaşdırılır.

Cari öhdəliklərin nəticəsi kimi iqtisadi resursların mümkün çıxış axını demək olar, qeyri-mümkün və ya uzaq ehtimal hesab olunduqda, biznes birləşməsi zamanı ehtimal edilməmiş heç bir öhdəlik tanınmır.

4.17 Əməkdaşların imtiyazları

Qısa müddətli imtiyazlar

Bank bütün daimi əməkdaşlarına ödənişli məzuniyyət verir. Ödənişli məzuniyyətlər üzrə gözlənilən məsrəflər əməkdaş müəyyən edilmiş bu məbləğin artmasına gətirib çıxaran xidmətlər göstərdikdə və ya məzuniyyət günləri üst-üstə toplanmadıqda xərc kimi tanınır. Bu cür məzuniyyətlərin qalığı maliyyə hesabatında heç bir öhdəlik qeydə alınmadığı halda maliyyə ilinin sonunda əməkdaşlara ödənilir.

Müəyyən edilmiş təqaüd planı

Bank dövlət tərəfindən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, təsis edilmiş Sosial Təminat Fonduna ödənişlər edir. Bu ödənişlər Bank və müvafiq əməkdaş tərəfindən ümumi əməkhaqqının 22 % və 3 % məbləğində ayrılır. Təqaüd zamanı bütün təqaüd imtiyazı ödənişləri Dövlət Pensiya Fondu tərəfindən həyata keçirilir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.18 Gəlirin tanınması

Faiz gəliri və xərci

Bütün faizli maliyyə alətləri üçün faiz gəlir və xərcləri effektiv faiz metodundan istifadə edilməklə, məcmu gəlir hesabatında “faiz gəliri” və “faiz xərci” başlıqları altında tanınır.

Effektiv faiz metodu maliyyə aktivinin və ya maliyyə öhdəliyinin amortizasiya dəyərinin hesablanması və müvafiq dövr üzrə faiz gəlirinin və faiz xərclərinin bölüşdürülməsi metodudur. Effektiv faiz dərəcəsi hesablanmış gələcək nağd pul ödənişlərini və ya daxil olan vəsaitləri maliyyə alətinin gözlənilən faydalı istismar müddəti üzrə və ya müvafiq olduqda, daha qısa müddətdə maliyyə aktivinin və ya maliyyə öhdəliyinin xalis balans dəyərinə dəqiq diskontlaşdıran dərəcədir. Effektiv faiz dərəcəsi hesablanan zaman Bank, maliyyə alətinin bütün müqavilə şərtlərini nəzərə alınmaqla, nağd pul vəsaiti axınını hesablayır, lakin kreditlər üzrə gələcək zərərlər nəzərə alınmır. Səmərəsiz kreditlər üzrə faiz gəliri ARMB-nin iqtisadi normativlərinə uyğun olaraq mədaxil əsasında tanınır.

Haqq və komissiya gəliri

Haqq və komissiya gəlirləri bir qayda olaraq, xidmət təmin edildikdə, kumulyativ metodla tanınır.

4.19 Vergiqoyma

Mənfəət vergisi üzrə xərclər cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.

Cari

Cari vergi xərcləri il üzrə vergiyə cəlb olunan mənfəətə əsaslanır. Vergiyə cəlb olunan mənfəət mənfəətə və zərər haqqında hesabatda göstərilən xalis mənfəətdən fərqlənir, çünki vergiyə cəlb olunan mənfəətə digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri daxil deyil, bundan əlavə o, heç vaxt vergiyə cəlb olunmayan və vergi tutulmayan maddələri ehtiva etmir. Bankın cari vergi xərcləri hesabat dövründə qüvvəyə minən və ya balans hesabatı tarixində qüvvəyə minən vergi dərəcələrindən istifadə edilməklə hesablanır.

Təxirə salınmış

Təxirə salınmış vergilər – maliyyə hesabatlarındakı aktiv və öhdəliklərin balans dəyərləri ilə vergiyə cəlb olunan mənfəətin hesablanması istifadə olunan müvafiq vergi bazaları arasında yaranan fərqlərdən bərpa edilməsi və ya ödənilməsi gözlənilən vergilərdir, bu vergilər balans hesabatının öhdəlik metodu əsasında uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən bütün vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır, təxirə salınmış vergi aktivləri isə istifadə edilən tutulmalı müvəqqəti fərqlərə qarşı yaranması ehtimal edilən vergiyə cəlb olunan mənfəətin həcmində tanınır. Əgər müvəqqəti fərq vergiyə cəlb olunan mənfəətə və maliyyə mənfəətinə təsir etməyən əməliyyatlar üzrə digər aktiv və öhdəliklərin ilkin tanınmasından yaranarsa, bu cür öhdəliklər və aktivlər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər balans hesabatı tarixində nəzərdən keçirilir və aktivlərin bütün hissəsini və ya müəyyən hissəsini bərpa etməsi üçün kifayət qədər vergiyə cəlb olunan mənfəətin mövcudluğu ehtimal edilməyən həcmdə azaldılır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.19 Vergiqoyma (davamı)

Təxirə salınmış (davamı)

Təxirə salınmış vergi öhdəliklər üzrə hesablaşmanın aparıldığı və ya aktivlərin realizə olunduğu dövrdə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilir və ya hesabatın kredit balansına yazılır, lakin təxirə salınmış verginin birbaşa kapitəla və hesabatın kredit balansına yazıldığı hallar istisna təşkil edir, çünki bu halda təxirə salınmış vergi səhmdar kapitalı ilə bağlı olur.

Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri aşağıdakı hallarda maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir:

- Bank cari mənfəət vergisi aktivlərini cari mənfəət vergisi öhdəlikləri ilə əvəzləmək hüququna malik olduqda;
- Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri vergi orqanı tərəfindən eyni təşkilatdan tutulan mənfəət vergisinə aid olduqda.

Azərbaycan Respublikasında Bankın fəaliyyətinə şamil ediləcək müxtəlif başqa vergi növləri də mövcuddur. Bu vergilər mənfəət və zərər haqqında hesabatə əməliyyat xərclərinin komponentləri kimi daxil edilir.

4.20 Mühasibat uçotu prinsiplərinin tətbiq edilməsində mühüm rəhbərlik mühakiməsi

Maliyyə hesabatlarına ciddi təsiri olan əsas mühasibat uçotu prinsiplərinin tətbiq edilməsində əhəmiyyətli rəhbərlik mühakimələri aşağıdakılardır. Vacib hesablamalardakı qeyri-müəyyənlik 4.22-ci bənddə təsvir edilir.

Son ödəmə tarixinədək saxlanan investisiya

Rəhbərlik birjada kotirovka olunmayan, son ödəmə tarixinədək saxlanan investisiya kimi təsnif edilən istiqrazları ödəmə müddətinə qədər saxlamaq arzusunu və bu iqtidarda olduğunu təsdiq edir. Bu Bankın cari likvidlik və kapitalın saxlanması tələblərinə və planlarına əsaslanır.

Əlaqədar tərəf əqdlərinin ilkin qəbulu

İşlərin normal gedişatında Bank əlaqədar tərəflərlə əqdə daxil olur. İAS 39 münasib qiymətlər əsasında maliyyə instrumentlərinin ilkin qəbulunu tələb edir. Fəal bazarın olmadığı bu cür əqdlərin bazar, yaxud qeyri-bazar kredit faizləri ilə qiymətləndirildiyini müəyyən edərkən cəza tətbiq edilir. Bu cəzanın əsasında əlaqədar olmayan tərəflərlə bağlanan bənzər əqdlərin qiymətləndirilməsi və effektiv kredit faizi təhlili dayanır. Əlaqədar tərəflərlə bağlanan əqdlər 25-ci qeyddə açıqlanır.

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.20 Mühasibat uçotu prinsiplərinin tətbiq edilməsində mühüm rəhbərlik mühakiməsi (davamı)

Müddətli kreditlər

Bank yerli kreditorlardan aldığından daha aşağı faizlə hökumətdən uzun müddətli maliyyə dəstəyi alır. Bu cür dəstək nəticəsində Bank əlverişli şərtlərlə xüsusi müştərilərinə (xüsusi kredit proqramları vasitəsilə) vəsait təqdim edə bilər. Rəhbərlik bu cür instrumentlərin ilkin qəbulu zamanı gəlir və itkilərin meydana çıxması məsələsini nəzərdən keçirmişdir. Əqdlər əlaqədar olmayan tərəflərlə bağlandığı üçün rəhbərlik, bu vəsaitlərin və əlaqədar kreditlərin bazar faizləri ilə olduğu və ilkin qəbul edilmiş gəlir və itki məsələsinin ortaya çıxmayacağı qənaətinə gəlir. Bu qərarı verərkən rəhbərlik, həmçinin bu instrumentlərin ayrıca bazar segmenti olması faktını da nəzərə almışdır.

4.21 Hesablamanın qeyri-müəyyənliyi

Maliyyə hesabatı hazırlanarkən, rəhbərlik aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və ölçülməsi ilə əlaqədar bir sıra mühakimələri, hesablama və fərziyyələri öz üzərinə götürür. Faktiki nəticələr rəhbərliyin mühakimə hesablama və fərziyyələrindən fərqli ola bilər və nadir halda hesablanmış nəticələrə bərabər olur. Aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və ölçülməsi üzərində ciddi təsiri olan mühakimə, hesablama və fərziyyələr barədə məlumat aşağıda verilir.

Mülkiyyət və avadanlığın, investisiya mülkiyyəti və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Aktiv və ya nağd pul vəsaiti cəlb edən aktivin balans dəyəri əvəzlənə bilən məbləği ötdükdə, dəyərsizləşmə zərəri tanınır. Əvəzlənən məbləği müəyyən etmək üçün rəhbərlik hər bir nağd pul vəsaiti yaradan aktivin gələcək nağd vəsait axınına hesablayır və bu nağd pul axınlarının cari qiymətini hesablamaq üçün münasib faiz dərəcəsini təyin edir. Gözlənilən nağd pul axınlarını ölçən zaman rəhbərlik gələcək əməliyyatların nəticələri barədə fərziyyələr yürüdüür. Bu fərziyyələr gələcək hadisələr və şəraitlərlə əlaqədar olur. Faktiki nəticələr fərqli ola və növbəti maliyyə ilində Bankın aktivlərində əsaslı uyğunlaşdırmaya səbəb ola bilər.

Əksər hallarda, müvafiq diskont normasının müəyyən edilməsinə bazar riskinə müvafiq uyğunlaşdırmanın və aktivə xas risk amillərinin lazımcına uyğunlaşdırılmasının hesablanması daxil olur.

Müştərilərə verilən kreditlər üçün ayrılmış ehtiyat

Hesabat dövründə hesablama qeyri-müəyyənliyinin gələcək və digər başlıca mənbələri ilə əlaqədar, növbəti maliyyə ili çərçivəsində aktiv və öhdəliklərin balans dəyərlərinin əhəmiyyətli uyğunlaşdırılması ilə bağlı ciddi risk daşıyan əsas fərziyyələr aşağıda müzakirə olunur:

Müştərilərə verilən avans və kreditlər amortizasiya edilmiş qiymətlə ölçülür. Dəyərsizləşmə zərərləri üçün ehtiyatların hesablanması mühüm mühakimələrin yürüdülməsi daxildir. Rəhbərliyin bankın kredit portfoliosunda meydana gələn zərərləri kifayət qədər silə biləcəyini güman etdiyi səviyyədə saxlamaq məqsədilə, Bank dəyərsizləşmə zərərlərini hesablayır. Səmərəsiz kreditlər üzrə ehtiyatların hesablanması aktivin silinməsi və belə silinmə halında zərər ehtimalı əsasında aparılır. Bu qiymətləndirmələr tarixi təcrübəyə əsaslanan statistika texnikasından istifadə edilməklə aparılır. Bu təsbit olunanlar rəhbərliyin mühakiməsi və ARMB-nin iqtisadi normativlərinin tətbiqi ilə tamamlanır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

4 Mühasibat uçotunun əsas prinsiplərinin icmalı (davamı)

4.21 Hesablamanın qeyri-müəyyənliyi (davamı)

Amortizasiya edilə bilən aktivlərin istifadə müddəti

Rəhbərlik hər hesabat dövründə Bank aktivlərinin gözlənilən istifadəsindən çıxış etməklə, mülkiyyət, avadanlıq, investisiya mülkiyyəti və qeyri-maddi aktivlərin daxil olduğu amortizasiya edilə bilən aktivlərin istifadə müddətini təkrar nəzərdən keçirir. Texniki aşınma, xüsusilə proqram təminatı və IT avadanlıqları ilə əlaqədar olaraq faktiki nəticələr fərqli ola bilər.

Mülkiyyətinin və avadanlıqların ədalətli dəyəri

Müstəqil qiymətləndirici hesabat dövründən fərqli bir tarixdə bazar qiymətini müəyyən etdikdə, rəhbərlik son əməliyyatların, qonşu və bitişik ərazilərin cari bazar qiymətinə əsaslanmaqla, mülkiyyətinin ədalətli qiymətini hesablayır.

Maliyyə alətlərinin ədalətli dəyəri

Asan satılan qiymətli kağız bazarında kotirovka mümkün olmadıqda, rəhbərlik maliyyə alətlərinin ədalətli qiymətini ölçmək üçün qiymətləndirmə texnikasından istifadə edir. Qiymətləndirmə texnikasını tətbiq etməklə rəhbərlik bazar axınlarından maksimum istifadə etmiş olur və mümkün qədər bazar subyektlərinin alətləri qiymətləndirərkən istifadə edəcəyi müşahidə edilə bilən verilənlərə uyğun hesablama və fərziyyələrdən yararlanır. Müvafiq verilənlər müşahidə edilə bilən olmadıqda, rəhbərlik bazar subyektlərinin ehtimal olunan fərziyyələri ilə bağlı ən yaxşı hesablamlarından istifadə edir. Bu hesablamlar hesabat dövründə kommersiya əməliyyatlarından əldə edilmiş faktiki qiymətdən fərqlənə bilər. Maliyyə alətlərinin ədalətli qiyməti 30.1-ci bənddə təsvir edilir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

5 Pul vəsaiti və Mərkəzi bankda qalıq vəsaitlər	2013	2012
	AZN	AZN
Kassada nağd pul qalığı	5,807,832	6,738,410
Mərkəzi bankda yerləşdirilmiş vəsaitlər, məcburi minimal ehtiyat fondu çıxılmaqla	4,672,996	21,611,629
Nağd və nağd pul ekvivalentləri daxil olmaqla (6-cı qeyd)	10,480,828	28,350,039
Mərkəzi bankda məcburi minimal ehtiyat fondu	2,237,010	3,094,150
	<u>12,717,838</u>	<u>31,444,189</u>

Məcburi minimal ehtiyat fondundan bankın gündəlik əməliyyatlarında istifadə edilmir. Kassada nağd pul qalığı, mərkəzi bankda vəsaitlər və məcburi minimal ehtiyat depozitləri faizsizdir.

Hesabat tarixinə xarici valyutada nağd pul qalığı 1,160,751 AZN (2012: 1,084,041 AZN).

6 Nağd pul və nağd pul ekvivalentləri

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün nağd pul və nağd pul ekvivalentlərinə aşağıdakı komponentlər daxildir:

	2013	2012
	AZN	AZN
Nağd və Mərkəzi Bankdakı pul vəsaitləri (5-ci qeyd)	10,480,828	28,350,039
Digər banklardakı pul vəsaitləri (7-ci qeyd)	7,335,688	62,425,454
Digər aktivlər (12-ci qeyd)	784,500	10,597,500
	<u>18,601,016</u>	<u>101,372,993</u>

7 Digər banklardakı pul vəsaitləri

Müxbir hesablar (7.1-ci qeyd)	7,335,688	62,425,454
Nağd və nağd pul ekvivalentləri daxil olmaqla (6-cı qeyd)	7,335,688	62,425,454
Digər banklarda yerləşdirilmiş depozitlər (7.2 – ci qeyd)	4,396,541	9,107,089
	<u>11,732,229</u>	<u>71,532,543</u>

7.1 Müxbir hesablar

Bank digər rezident və qeyri-rezident banklarla hesablaşma məqsədilə aşağıdakı müxbir hesabları saxlayır:

Rezident banklarda qalıqlar*	2,430,906	23,187,377
Qeyri-rezident banklarda qalıqlar	4,904,782	39,238,077
	<u>7,335,688</u>	<u>62,425,454</u>

*Bu məbləğ 7,850 AZN blokləşdirilmiş müxbir hesabı özünə daxil edir. (2012: 7,850 AZN)

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

7 Digər banklardakı pul vəsaitləri (davamı)

7.1 Müxbir hesablar (davamı)

Müxbir hesablar təminatlı olmaqla, il üzrə 0.1% - 7% arasında dəyişən faiz gəlirinə malikdirlər (2012: illik 0.1%-7%).

7.2 Digər banklara yerləşdirilmiş depozitlər

Rezident banklara yerləşdirilmiş qısa müddətli səciyyə daşıyan, təminatlı və illik 3 -11% arasında faiz gəlirinə malik depozitlərdir (2012: illik 3%-dən 11%-ə kimi).

8 Müştərilərə verilmiş kredit və avanslar

	2013	2012
	AZN	AZN
Kredit və avanslar	147,980,540 ✓	47,223,943
Yığılmış faiz gəliri	2,368,046 ?	1,326,497
	150,348,586	48,550,440
Zərər: ehtimal olunan zərərlər üçün qanunla nəzərdə tutulmuş ehtiyat(8.1-ci qeyd)	(5,442,364)	(2,842,806)
	144,906,222	45,707,634

Müştərilərə verilən kredit və avanslar illik 4% - 30 % arasında faiz gəlirinə malikdir (2012: illik 4% - 30 %) və bu kreditlər üzrə girov kredit riski haqqında 29.2 –ci bənddə açıqlanır.

31 Dekabr 2013-cü il tarixə bank 3 müştəriyə (2012: 2 müştəriyə) 111.76 milyon AZN (2012: 14.21 milyon AZN) kredit vermişdir, bu kreditlər fərdi olaraq bankın məcmu kapitalının 5% ötmüşdür.

Müştərilərə verilən kredit və avansların sənaye üzrə təhlili

	2013	2012
	AZN	AZN
Fərdi şəxslər	28,754,143	15,464,281
Ticarət və xidmət sektoru	3,963,506	10,984,189
Kənd təsərrüfatı və ərzaq sənayesi	-	13,449
Tikinti	-	95,000
Nəqliyyat	115,262,891	20,667,024
	147,980,540	47,223,943

Müştərilərə verilən kredit və avansların valyuta təhlili

AZN	118,772,882	43,343,783
USD	28,595,729	3,285,822
EUR	611,929	594,338
	147,980,540	47,223,943

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

8 Müştərilərə verilmiş kredit və avanslar (davamı)

8.1 Ehtimal edilən zərər üçün ayrılmış ehtiyat

	2013	2012
	AZN	AZN
Yanvarın 1-nə olan qalıq	2,842,806	1,442,074
İl üzrə ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	4,968,484	1,666,445
Aktivlərin hesabdən silinməsi	(1,982,584)	-
Bərpa olunmuş məbləğlər	(386,342)	(265,713)
Dekabr ayının 31-nə olan qalıq	<u>5,442,364</u>	<u>2,842,806</u>

Təsnif edilmiş kredit və avanslar, ehtimal edilən zərərlər

	2013		2012	
	Kredit və avanslar	Ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat	Kredit və avanslar	Ehtimal edilən zərərlər üçün ayrılmış ehtiyat
	AZN	AZN	AZN	AZN
Xüsusi ehtiyat:				
- Qeyri-kafi	20,668	6,201	2,001,376	600,414
- Riskli	2,045,219	1,227,131	-	-
- Geri qaytarılmayan	175,178	175,178	931,342	931,342
	<u>2,241,065</u>	<u>1,408,510</u>	<u>2,932,718</u>	<u>1,531,756</u>
Ümumi ehtiyat	<u>145,739,475</u>	<u>4,033,854</u>	<u>44,291,225</u>	<u>1,311,050</u>
	<u>147,980,540</u>	<u>5,442,364</u>	<u>47,223,943</u>	<u>2,842,806</u>

Xüsusi kateqoriyalı kreditlərlə əlaqədar il ərzində toplanmış faiz gəlirinin məbləği 190,086 AZN bərabər olmuşdur (2012: AZN380,688).

9 Son ödəmə tarixinədək saxlanan investisiya

	2013	2012
	AZN	AZN
Borc kağızları - amortizasiyaya uğramış dəyər		
- Birjada kotirovka olunmayan istiqrazlar	22,200,000	20,870,000
Ehtimal olunan zərərlər üçün qanunla nəzərdə tutulmuş ehtiyat	(444,000)	(417,400)
	<u>21,756,000</u>	<u>20,452,600</u>

Satılmaq üçün nəzərdə tutulmuş investisiya Bankın Səhmdarı (25.1-ci qeyd) tərəfindən buraxılmış hər biri 10,000 AZN (2012: AZN 10,000) dəyərində olan, sabit qaydada illik 10 – 15 % faiz (2012: 10 - 15%) gəlirinə malik 2,220 (2012: 2,087) istiqrazdan ibarətdir. Bütün istiqrazların və mənfəət aylıq əsasda hesablanır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

9 Son ödəmə tarixinədək saxlanan investisiya (davamı)

Borc qiymətli kağızların hərəkəti ümumi məbləğlə aşağıda göstərilir:

	2013	2012
	AZN	AZN
1 Yanvar 2013-cü il tarixə qalıq	20,870,000	3,870,000
Satın almalar	3,000,000	17,000,000
Vaxtı keçmiş	(1,670,000)	-
31 Dekabr 2013-cü il tarixə qalıq	22,200,000	20,870,000

Bütün buraxılmış istiqrazlar hesabat tarixindən 12 ay ərzində müddətlidir. Həmçinin Hesabat tarixindən sonra hadisələr 31-ci qeyddə göstərilir.

10 Mülkiyyət və avadanlıq

Bankın mülkiyyət və avadanlıqlarına buna, mebel və avadanlıq, kompyuterlər, avtomobillər və digər aktivlər daxildir. Balans dəyəri aşağıdakı kimi təhlil edilə bilər:

	Bunalar	Mebel və	Kompyuter	Avtomobillər	Digər	Ümumi
	AZN	avadanlıq	lər	AZN	aktivlər	AZN
		AZN	AZN		AZN	
2013						
Ümumi balans dəyəri						
2013-ci il yanvarın 1-nə qalıq	3,100,000	1,010,296	354,191	424,405	8,208	4,897,100
Əlavələr	-	406,065	20,680	-	-	426,745
Silinmələr	-	(6,995)	(21,701)	(7,000)	(212)	(35,908)
2013-ci il dekabrın 31-nə qalıq	3,100,000	1,409,366	353,170	417,405	7,996	5,287,937
Yığılmış amortizasiya						
2013-ci il yanvarın 1-nə qalıq	31,000	600,351	191,968	255,040	3,502	1,081,861
Amortizasiya xərcləri	30,690	138,096	46,600	42,145	1,109	258,640
Silinmələr	-	(6,995)	(21,701)	(6,213)	(212)	(35,121)
2013-ci il dekabrın 31-nə qalıq	61,690	731,452	216,867	290,972	4,399	1,305,380
2013-ci il 31 dekabr tarixinə qalıq dəyəri	3,038,310	677,914	136,303	126,433	3,597	3,982,557

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

10 Mülkiyyət və avadanlıq (davamı)

2012	Bunalar AZN	Mebel və avadanlıq AZN	Kompyuter lər AZN	Avtomobillər AZN	Digər aktivlər AZN	Ümumi AZN
Ümumi balans dəyəri						
2012-ci il yanvarın 1-nə olan qalıq	3,100,000	899,991	337,408	401,854	6,320	4,745,573
Əlavələr	-	112,330	30,230	22,551	1,888	166,999
Silinmələr	-	(2,025)	(13,447)	-	-	(15,472)
2012-ci il dekabrın 31-nə olan qalıq	3,100,000	1,010,296	354,191	424,405	8,208	4,897,100
Yığılmış amortizasiya						
2012-ci il yanvarın 1-nə olan qalıq						
Amortizasiya xərcləri	-	478,509	155,639	203,597	2,756	840,501
Silinmələr	31,000	123,867	49,776	51,443	746	256,832
2012-ci il dekabrın 31-nə qalıq	-	(2,025)	(13,447)	-	-	(15,472)
	31,000	600,351	191,968	255,040	3,502	1,081,861
2012-ci il 31 dekabr tarixinə qalıq dəyəri	3,069,000	409,945	162,223	169,365	4,706	3,815,239

Rəhbərlik hesab edir ki, 2013-ci il 31 dekabr tarixindən bu yana avadanlıq və mülkiyyətin balans dəyərində dəyərsizləşmə olmamışdır. (2012: Sıfır). Heç bir mülkiyyət və avadanlıq öhdəliklər üçün təminat qismində girov qoyulmamışdır.

Mənfəət və ya zərər hesabına daxil edilən köhnə məbləği 258,640 AZN (2012: 256,832 AZN) olmuşdur.

Yenidənqiymətləndirmə aparılmasaydı yenidən qiymətləndirilmiş binanın qalıq dəyəri 2,690,045 AZN (2012: 2,717,217 AZN) olacaqdı. 29.1 – ci qeyd mülkiyyətin və avadanlıqların ədalətli dəyərin necə müəyyən edilməsini göstərir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

11 Qeyri-maddi aktivlər

Bankın qeyri-maddi aktivləri əldə edilmiş proqram təminatlarıdır. Nəzər salınan hesabat dövrü ərzində balans dəyəri aşağıdakı kimi təhlil edilə bilər:

	2013	2012
	AZN	AZN
Ümumi balans dəyəri		
Yanvarın 1-nə olan qalıq,	103,613	95,913
Əlavələr	13,260	7,700
Dekabrın 31-nə olan qalıq	116,873	103,613
Yığılmış amortizasiya		
Yanvarın 1-nə olan qalıq,	40,439	33,677
Amortizasiya xərcləri	6,944	6,762
Dekabrın 31-nə olan qalıq	47,383	40,439
Dekabrın 31-də balans dəyəri,	69,490	63,174

Rəhbərlik hesab edir ki, 2013-ci il 31 dekabr tarixindən indiyə kimi qeyri-maddi aktivlərin balans dəyərində dəyərsizləşmə olmamışdır (2012: Sıfır). Heç bir qeyri-maddi aktiv öhdəliklər üçün təminat qismində girov qoyulmamışdır.

12. Digər aktivlər

	2013	2012
	AZN	AZN
Vergilər Nazirliyi və dövlət müəssisələrinin debitor borcu	699,128	-
Yığılmış faiz gəliri	214,976	347,051
Müsadirə edilmiş aktivlər*	637,500	242,250
Avans ödənişləri və digər debitor borcları**	2,331,403	11,934,604
	3,883,007	12,523,905

*Bank il ərzində müştərilərə verilmiş kreditlərə qarşı girovlar ədlə etmişdir. Bu aktivlərə qarşı bankın siyasət onların qısa müddətdə satılmasını təşkil edir.

** Bu məbləğ 784,500 AZN (2012: 10,597,500 AZN) məbləğində digər banka xarici valyutanın satışı ilə bağlı olan debitor borcu özünə daxil edir. Bu məbləğ pul vəsaitlərinin qalığına daxil edilmişdir (6-cı qeyd).

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

13 Bank və maliyyə təşkilatlarından kredit və depozitlər

	2013	2012
	AZN	AZN
Mərkəzi banka ödəniləcək vəsaitlər	35,992,917	8,300,000
Digər banklarda və maliyyə institutlarında depozitlər	18,336,358	3,987,831
Azərbaycan İpoteka fonduna ödəniləcək vəsaitlər	1,384,795	828,999
	<u>55,714,070</u>	<u>13,116,830</u>

Azərbaycan Respublikası Mərkəzi Bankından alınmış kreditlər illik 5.25% (2012: illik 5.25%) faiz dərəcəsinə malik, və təminatlıdır. 8 milyon AZN 12 ay ərzində, 2 milyon AZN 2015-ci ildə və qalıq 2016-cı ildə ödənilməlidir. Digər banklardan və maliyyə institutlarından alınmış kreditlər illik 6-9,5% (2012: illik 7-9%) faiz dərəcəsinə malik və təminatlıdır, on iki ay ərzində qaytarılmalıdır. Cari hesab tələb olunan anda ödənilən olub faiz dərəcəsi sıfırdır. Azərbaycan İpoteka Fondundan alınmış kreditlər illik 1-4% (2012: illik 1-4%) faiz dərəcəsinə malik və təminatlıdır; və bütün otuz altı kredit on iki aydan sonra qaytarılmalıdır (2012: 750,460 AZN məbləğində iyirmi kredit).

14 Müştərilərdən alınmış depozitlər

	2012	2012
	AZN	AZN
Cari/ tələbli hesab	22,670,335	75,469,866
Müddətli depozit	20,150,368	21,123,698
Müddətli depozit üzrə toplanmış faiz xərcləri	599,620	733,233
	<u>43,420,323</u>	<u>97,326,797</u>

Müddətli depozitlər

Digər müddətli depozitlər təminatlıdır və illik 4% -13% arasında faiz dərəcəsinə malikdir (2012: illik 4% -13%).

Müştərilərdən depozitlərin sənaye üzrə təhlili

	2013	2012
	AZN	AZN
Fərdi şəxslər	33,092,410	28,376,795
Ticarət	4,837,837	1,890,035
Kənd təsərrüfatı	523	3,510
İstehsal və enerji	180	4,328
Tikinti	463,694	355,427
İctimai təşkilatlar	70,685	1,097,451
Nəqliyyat və kommunikasiya	4,350,941	64,854,389
Digər	4,433	11,629
Müddətli depozitlər üzrə toplanmış faiz xərcləri	599,620	733,233
	<u>43,420,323</u>	<u>97,326,797</u>

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

15 Digər öhdəliklər

	2013	2012
	AZN	AZN
Dövlət təşkilatlarına ödənməli olan	-	420,656
Yığılmış və digər ödənişlər	131,047	633,282
	<u>131,047</u>	<u>1,053,938</u>

16 Nizamnamə kapitalı

Bankın nizamnamə kapitalı yalnız tam ödənməmiş nominal dəyəri 143 AZN olan (2012: AZN 138) adi səhmlərdən ibarətdir. Bütün səhmlər dividend almaq, kapitalın qaytarılması və səhmdarların iclasında bir səs hüququ verir.

	2013	2012
	AZN	AZN
Buraxılmış və tam ödənməmiş səhmlər:		
- İlın əvvəli	508,640	290,000
- Buraxılmış səhmlər	170,590	218,640
Dekabrın 31-də buraxılmış və tam ödənilmiş səhmlərin ümumi sayı	<u>679,230</u>	<u>508,640</u>
Dekabrın 31-də buraxılışına icazə verilmiş səhmlər	<u>679,230</u>	<u>508,640</u>
Dekabrın 31-də buraxılmış, buraxılışına icazə verilmiş və tam ödənilmiş səhmlər (AZN ilə)	<u>97,129,890</u>	<u>70,192,320</u>

İl ərzində nizamnamə kapitalı aşağıdakı kimi artmışdır:.

- Nağd vəsaitlə 23.54 milyon AZN səhmdar tərəfindən artırılmışdır.
- 31 dekabr 2013-cü il tarixə Bankın mənfəətindən 3.4 milyon manat məbləğində bölüşdürülməmiş mənfəəthesabına səhmlərin nominal dəyəri 138 AZN-dən 143 AZN-yə yüksəlmişdir. Səhmlərin nominal dəyərində bu artım rəhbərlik tərəfindən 1 Avqust 2013-cü il tarixdə təsdiq edilmişdir. Lakin hüquqi baxımdan formal prosedurlar 27 mart 2014-cü il tarixdə başa çatdırılmışdır.

Əvvəlki ildə səhmdar tərəfindən bütövlükdə nağd vəsaitlə nizamnamə kapitli 30.17 milyon AZN artırılmışdır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

17 Xalis faiz gəlirləri

	2013	2012
	AZN	AZN
Faiz gəlirləri		
- Son tarixə qədər saxlanılan investisiyalar üzrə faiz	2,322,406	596,334
- Digər banklardakı vəsaitlər üzrə faiz	375,000	1,025,221
- Müştərilərə verilmiş kreditlər üzrə faiz	11,229,349	7,544,728
- Zəmanətlər üzrə faiz	162,624	84,850
	<u>14,089,379</u>	<u>9,251,133</u>
Faiz xərcləri		
-Banklardan və maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə faiz	1,993,511	928,237
-Müştərilərdən alınacaq vəsaitlər üzrə faiz	2,297,308	2,188,770
	<u>4,290,819</u>	<u>3,117,007</u>
Xalis faiz gəlirləri	<u>9,798,560</u>	<u>6,134,126</u>

18 Xarici valyuta əməliyyatları üzrə xalis gəlir

Məzənnələr arasında fərq – xalis	(4,258)	20,316
Dilinq əməliyyatları üzrə – xalis	<u>2,507,727</u>	<u>1,147,938</u>
Cəmi	<u>2,503,469</u>	<u>1,168,254</u>

19 Haqq və komissiya gəlirləri

	2013	2012
	AZN	AZN
Pul vəsaitləri ilə əməliyyatlar	584,221	641,713
Hesablaşmalar *	1,328,332	2,993,892
Plastik kartlarla əməliyyatlar	716,487	525,852
Zəmanətə görə komissiya	4,663	6,485
Digər	134,597	78,934
Cəmi	<u>2,768,300</u>	<u>4,246,876</u>

* 2012-ci ildə Bank AMB ("Kreditor") və Azal Azərbaycan Hava Yolları QSC ("Borcalan") ilə 165.8 milyon manat məbləğində, 12 il müddətinə, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən, faiz illik 5.5%-lə hesablanan, kredit verilməsi üzrə üçtərəfli müqavilə bağlamışdır. Bu borclara Maliyyə Nazirliyi tərəfindən zəmanət verilmişdir. İl ərzində borcalana yeni kredit verilmişdir.

Müqavilənin şərtlərinə uyğun olaraq, Bank Kreditor və Borcalan arasında aqent qismində iştirak edir və verilmiş kredit üzrə yalnız 0,085% dərəcəsi ilə xidmət haqqını qazanır. Bank heç bir zəmanət verməyib və Borcalanın öhdəlikləri yerinə yetirə bilməməsi halında heç bir məsuliyyət daşımır. Əvvəlki ildə Bank bu borclardan 274,095 AZN xidmət haqqı qazanmışdır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

20 Haqq və komissiya xərcləri

	2013	2012
	AZN	AZN
Pul vəsaitləri ilə əməliyyatlar	7,500	-
Hesablaşmalar	191,120	158,691
Plastik kartlarla əməliyyatlar	359,741	206,838
Qaranatiya üzrə komissiya	21,478	6,321
Digər	28,433	40,966
Cəmi	608,272	412,816

21 Digər gəlirlər

Digər gəlir	5,085	3,249
-------------	-------	-------

22 Köhnəlmə və amortizasiya xərcləri

Mülkiyyətin və avadanlığın köhnəlməsi (qeyd 10)	258,640	256,832
Qeyri-maddi aktivlərin amortizasiyası (qeyd 11)	6,944	6,762
Cəmi	265,584	263,594

23 İnzibati və ümumi xərclər

	2013	2012
	AZN	AZN
Əmək haqqı və müavinətlər *	2,301,136	1,976,586
İcarə	1,696,715	1,463,094
Reklam və marketinq	1,305,874	181,004
Təhlükəsizlik	204,133	210,393
Rabitə	129,343	119,190
Təmir və istismar	106,160	103,415
Sığorta	95,207	41,198
Hüquqi və peşəkar xidmət haqları	79,706	71,764
Səyahət və əyləncə	65,300	77,303
Ofis ləvazimatları	63,931	30,426
Gəlir vergisindən başqa gəlirlər	59,433	54,437
Təlim	17,425	52,458
Kommunal xidmətlər	13,129	10,526
Üzvlük haqqı	6,000	6,000
Digər	397,718	139,391
Cəmi	6,541,210	4,537,185

* Əmək haqqı və müavinətlərə Dövlət Sosial Müdafiə Fonduna 413,647 AZN (2012: AZN 355,191).
ödənilən məcburi sığorta haqları daxildir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

24 Vergilər

Azərbaycanın kommersiya və vergi qanunvericiliyi xüsusilə müxtəlif təfsirlərə və düzəlişlərə səbəb ola bilər. Əlavə olaraq, rəhbərliyin vergi qanunvericiliyinin təfsiri vergi orqanlarının təfsirindən fərqli ola bilər, əməliyyata vergi orqanları fərqli yanaşa bilər və nəticədə bankdan əlavə verginin, cərimə və faizin ödənilməsi tələb edilə bilər. Rəhbərlik hesab edir ki, Bank vergi qanunvericiliyinə əsaslı şəkildə riayət edir.

	2013	2012
	AZN	AZN
Cari vergi (qeyd 24.1)	466,500	886,756
Təxirə salınmış vergi (note 24.2)	102,260	-
	<u>568,760</u>	<u>886,756</u>

24.1 Cari vergi

Vergi xərcləri və mühasibat mənfəəti arasında əlaqələr

	2013	2012
	AZN	AZN
Vergidən əvvəlki mühasibat mənfəəti	2,665,264	4,338,465
20% dərəcə ilə hesablanmış vergi (2012: 20%):		
- Vergidən əvvəlki mənfəət üzrə	533,053	867,693
- Vergi məqsədləri üçün çıxılmayan xərclər üzrə	(66,553)	19,063
İl üzrə gəlir vergisi xərcləri	<u>466,500</u>	<u>886,756</u>

Rəhbərlik hesab edir ki, Bank onun əməliyyatlarına şamil olunan vergi qanunvericiliyinə əsaslı qaydada riayət edir.

24.2 Təxirə salınmış vergi

BMHS və Azərbaycan respublikasının müəyyən edilmiş vergi üçotu qaydaları müəyyən aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onların vergiyə uyğun qalıq dəyərləri arasındakı fərqləri yaradır. Təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri aktivlər və öhdəliklər ləğv edildikdə tətbiq edilən gözlənilən faiz dərəcəsi, 20 % ilə ölçülür. Təxirə salınmış vergi aşağıda göstəriləndiyi kimi tanınır:

	31 Dekabr	Məcmu gəlir	31 Dekabr
	2012-ci il	hesabatı	2013-cü il
	tarixə		tarixə
Mülkiyyət və avadanlıq	-	102,260	102,260

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

25 Aidiyyəti tərəflərlə əməliyyatlar

Bank normal fəaliyyətini həyata keçirərkən, Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən dəstəklənən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında verilən aidiyyəti tərəf anlayışına daxil olan qurumlarla işgüzar fəaliyyət aparır. Bu əməliyyatlar bank normal fəaliyyətini keçirərkən aparılır və iki tərəfin razılaşdığı məbləğlə ölçülür.

Bu maliyyə hesabatlarının məqsədləri üçün, qurumlar Bank birbaşa və ya dolayısı ilə qurumların maliyyə və maliyyə əməliyyatlarına ciddi təsir göstərmək imkanına malik olduğu və ya əksinə Bank və ya digər quruma ümumi nəzarətə və ya ciddi təsire məruz qaldığı halda Banka aidiyyəti olan hesab olunur.

İl ərzində aidiyyəti tərəflərlə uçota alınmış əməliyyatların təfərrüatları aşağıda göstərilir.

25.1 Aidiyyəti tərəflərlə bağlı qalıqlar

Müştərilərə verilmiş kreditlər və avanslar

	2013	2012
	AZN	AZN
Kredit və avanslar		
(a) Səhmdarlar	82,993,237	7,296,980
(b) Ümumi nəzarət altında olan qurum	3,500,000	3,512,246
(c) Əsas idarəetmə personalı	845,304	494,658
(d) Digər aidiyyəti tərəflər	5,406,038	137,461
	<u>92,744,579</u>	<u>11,441,345</u>
Hesablanmış faiz gəliri		
(a) Səhmdarlar	1,318,088	1,651
(b) Ümumi nəzarət altında olan qurum	279,062	5,255
(c) Əsas idarəetmə personalı	3,421	5,710
(d) Digər aidiyyəti tərəflər	9,926	2,458
	<u>1,610,497</u>	<u>15,074</u>
Cəmi	<u>94,355,076</u>	<u>11,456,419</u>
Son ödəmə tarixinədək saxlanılan investisiyalar		
Səhmdarın borc qiymətli kağızlarına investisiyalar	<u>21,756,000</u>	<u>20,452,600</u>
Bank və maliyyə təşkilatlarından kredit və depozitlər		
Digər banklardan və maliyyə təşkilatlarından depozitlər		
Ümumi nəzarət altında olan qurum	<u>5,291,118</u>	<u>3,951,850</u>
Hesablanmış faiz xərcləri		
Ümumi nəzarət altında olan qurum	<u>14,339</u>	<u>4,500</u>
Cəmi	<u>5,305,457</u>	<u>3,956,350</u>

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

25 Aidiyyəti tərəflərlə əməliyyatlar (davamı)

25.1 Aidiyyəti tərəflərlə bağlı qalıqlar (davamı)

Müştərilərdən depozitlər

	2013	2012
	AZN	AZN
Müddətli depozitlər		
(a) Fiziki şəxs olan səhmdar	7,721,022	7,721,660
(b) Əsas idarəetmə personalı	2,393,540	2,350,755
(c) Digər aidiyyəti tərəflər	627,600	628,000
	<u>10,742,162</u>	<u>10,700,415</u>

Cari/müddətsiz hesablar

(a) Səhmdarlar	816,584	3,180,038
(b) Ümumi nəzarət altında olan qurum	3,133,428	2,146,240
(c) Əsas idarəetmə personalı	99,493	74,308
(d) Digər aidiyyəti şəxslər və qurumlar	40,460	2,105,813
	<u>4,089,965</u>	<u>7,506,399</u>

Müddətli depozitlərə hesablanmış faiz xərcləri

(a) Səhmdarlar	418,414	450,072
(b) Əsas idarəetmə personalı	9,489	10,977
(c) Digər aidiyyəti tərəflər	4,380	4,383
	<u>432,283</u>	<u>465,432</u>
Cəmi	<u>15,164,917</u>	<u>18,672,246</u>

25.2 Məcmu gəlir hesabatına daxil edilmiş məbləğlər

Faiz gəlirləri

(a) Səhmdarlar	7,668,790	2,472,183
(b) Ümumi nəzarət altında olan qurum	1,976	3,093
(c) Əsas idarəetmə personalı	51,530	58,104
(d) Digər aidiyyəti tərəflər	736,580	535,375
	<u>8,458,876</u>	<u>3,068,755</u>

Faiz xərcləri

(a) Səhmdarlar	92,395	69,921
(b) Ümumi nəzarət altında olan qurum	-	51,000
(c) Əsas idarəetmə personalı	-	176,451
(d) Digər aidiyyəti tərəflər	415,293	47,119
	<u>415,293</u>	<u>344,491</u>

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

25 Aidiyyəti tərəflərlə əməliyyatlar (davamı)

25.2 Məcmu gəlir hesabatına daxil edilmiş məbləğlər (davamı)

Əsas idarəetmə personalının məvacibi

	2013	2012
	AZN	AZN
Əsas idarəetmə personalının məvacibi	467,532	380,600

Hesablaşmalar üzrə haqq və komissiya gəlirləri

Hesablaşmalar üzrə haqq və komissiya gəlirləri	1,205,980	738,235
--	-----------	---------

25.3 Aidiyyəti tərəflərin adından verilmiş zəmanətlər

(a) Səhmdarlar	298,332	482,690
(b) Ümumi nəzarət altında olan qurum	500,000	500,000
	798,332	982,690

25.4 Digər əməliyyatlar

Azərbaycan respublikasının Mərkəzi bankı müvafiq maliyyə hesabatların əsasında hesablanmış prudensial əmsallara uyğunluğu tələb edir. Bank 31 Dekabr 2013-cü il tarixə 26.1 (ii) və 26.1 (iii) göstərilən iki əmsalı istisna etməklə bu əmsallara uyğun olub.

26 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər

Normal fəaliyyəti həyata keçirərkən bank müştərilərinin ehtiyaclarını ödəmək məqsədilə balansdankənar risklərlə maliyyə alətlərində tərəf qismində çıxış edir. Müxtəlif dərəcələrdə kredit risklərinə məruz qalan həmin alətlər maliyyə vəziyyəti haqqında hesabatda əks olunmur.

Bank balansdankənar şərti öhdəliklərin və təəhhüdlərin qəbul edilməsində balansə daxil olan əməliyyatlarla eyni kredit siyasəti və idarəetmə siyasətlərini tətbiq edir.

	2013	2012
	AZN	AZN
Müştəri adında verilmiş zəmanətlər	2,000,378	6,059,585
Bank adından verilmiş zəmanətlər	(444,065)	-
	1,556,313	6,059,585
Kredit xətləri	18,314,661	4,063,656

Hesabat tarixinə Bankın heç bir ciddi kapital təəhhüdləri olmamışdır (2012: Sıfır).

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

26 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər (davamı)

Əməliyyat mühiti

İnkişaf edən ölkə olaraq Azərbaycan respublikası inkişaf etmiş ölkələrdə olduğu kimi inkişaf etmiş biznes və nəzarət infrastrukturuna malik deyil. Buna baxmayaraq ölkənin investisiya mühitünə müsbət təsir göstərəcək bir sıra inkişaf olmuştur.

Azərbaycan Respublikasında həyata keçirilən əməliyyatlar inkişaf etmiş bazarlar üçün səciyyəvi olmayan risklər (Yeni Azərbaycan Manatının ölkə xaricində və inkişaf etməmiş borc öhdəlikləri və qiymətli kağızlar bazarında asanlıqla konvertasiya oluna bilməməsi riski də daxil olmaqla) daşdığı üçün ötən bir neçə il ərzində Azərbaycan Hökuməti bank, məhkəmə, vergi və tənzimləyici sistemlər yaratmaq üçün zəruri olan islahatların keçirilməsində xeyli yol qət etmişdir.

Biznes mühitinin ümumi təkmilləşdirilməsinə yönəlmiş mövcud meyllərin davam etdirilməsi gözlənilir. Azərbaycan iqtisadiyyatının gələcək stabilliyi əsasən bu islahat və inkişaf layihələrindən və hökumətin gördüyü iqtisadi, maliyyə və monetar tədbirlərin səmərəliliyindən asılıdır. Bununla belə, Azərbaycan Respublikası dünyada baş verən iqtisadi tənəzzül və problemlərə qarşı həssasdır. 2008-ci ildə başlamış global iqtisadi böhran Azərbaycan Respublikasında kapital bazarlarının dəyişkənliyi, bank sektorunda likvidliyin azalması və daha sərt kredit şərtləri ilə nəticələnmişdir. Azərbaycan Hökuməti alıcılıq qabiliyyətinin və likvidliyin təmin edilməsinə və Azərbaycan banklarının və şirkətlərinin xarici borclarını ödəməsinə yardım etməyə yönəlmiş bir sıra stabilləşdirmə tədbirləri həyata keçirmişdir.

Rəhbərlik mövcud vəziyyətlərdə Bankın işinin dayanıqlılığını dəstəkləmək üçün müvafiq addımlar atdığını hesab etsə də, yuxarıda qeyd edilmiş sahələrdə gözlənilməz şəkildə baş verə biləcək hadisələr Bankın göstəricilərinə və maliyyə vəziyyətinə hal-hazırda təxmin edilə bilməyəcək miqyasda mənfi təsir göstərə bilər.

Dövlət proqramları

Azərbaycan Respublikası Hökuməti Azərbaycan iqtisadiyyatına mühüm şəkildə təsir göstərməyə davam edir. İqtisadi böhrana cavab və Azərbaycanın biznes sahələrinə dəstək olaraq Azərbaycan Respublikası Hökuməti bankçılıq sektoru üçün 1 yanvar 2009-cu ildən başlayaraq üç illik vergidən azad olma, ARMB-nin dəstəyi və Yeni Azərbaycan Manatına davamlı dəstək kimi mühüm tədbirlər həyata keçirmişdir. Azərbaycan Respublikası əsasən karbohidrogen gəlirlərindən asılı olduğu üçün neft qiymətlərinin dünya bazarındakı dəyişkənliyi iqtisadiyyatın miqyasına və ehtiyatlara təsir göstərir.

İnflyasiya

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və ARMB-ə əsasən, İstehlakçı Qiymətləri İndeksində dəyişikliklərlə ölçülən illik inflyasiya dərəcəsi sentyabr 2013-cü ilə 2.4 % (dekabr 2012: 1.1 %) olub. İnflyasiyaya səmərəli nəzarət olunmadığı halda Azərbaycan iqtisadiyyatının və nəticədə də Bankın maliyyə nəticələrinə mənfi təsir göstərilə bilər.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

26 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər (davamı)

Maliyyə aktivlərinin dəyərinin bərpası

Bütün dünyanın kapital və kredit bazarlarında baş vermiş sonuncu iqtisadi çaxnaşma və bunun ardından yaranmış iqtisadi qərarlıqlar nəticəsində aktivlərin işlərin normal gedisində öz balansları hesabına bərpa oluna bilməmə ehtimalı var.

Hesabat tarixinə, Bankın müştərilərə kredit və avansları 144,906,222 AZN-ə (2012: AZN 45,707,634) bərabər olmuşdur. Həmin kreditlərin dəyərinin çıxarılması müəyyən dərəcədə müxtəlif ölkələrdə iqtisadi sabitliyin və bərpanın əldə edilməsi istiqamətində aparılan və Bankın nəzarətində olmayan fiskal və digər tədbirlərin səmərəliliyindən asılı ola bilər. Bankın kreditlərinin dəyərinin çıxarılma bilməsi hesabat tarixinə üstünlük təşkil edən vəziyyət və informasiya əsasında müəyyən edilir. Bankın rəhbərliyi potensial narahatlıq doğuran bu sahələrdən agahdır və həmin risklərin minimallaşdırılması istiqamətində müxtəlif profilaktika tədbirlərinə görür (yəni, risklərin idarə edilməsinə, kredit siyasəti strategiyasına dəyişikliklərin edilməsi). Rəhbərliyin rəyinə görə üstünlük təşkil edən vəziyyətə və mövcud məlumatlara əsaslanaraq müştərilərə verilən kreditlər üzrə əlavə ehtiyatların yaradılmasına ehtiyac yoxdur.

Vergi qoyma

Azərbaycan Respublikasının vergi qanunvericiliyi fərqli şəkildə şərh oluna və tez-tez dəyişikliklər baş verə bilər. Rəhbərliyin bu cür qanunvericiliyi əqdlərə və Bankın fəaliyyətinə tətbiq edildiyi şəkildə şərh etməsi müvafiq qurumlar tərəfindən əngəllənə bilər. Azərbaycan Respublikasında baş vermiş son hadisələr vergi orqanlarının bu qanunvericiliyi şərh və tətbiq etməsində və qiymətləndirmələrində daha müsbət mövqe tuta biləcəklərini təklif edir. Bu səbəbdən də Bankın keçmişdə əngəllənməmiş əqd və fəaliyyətlərinin gələcəkdə istənilən vaxt əngəllənməsi mümkündür. Bunun nəticəsində müvafiq strukturlar tərəfindən mühüm əlavə vergilər, cərimələr və faizlər müəyyən edilə bilər. Fiskal dövrlər açıq qalır və vergi yoxlaması qərarının verildiyi ildən əvvəlki üç təqvim ili üzrə vergi yoxlaması aparıla bilər.

Bank rəhbərliyi müvafiq qanunvericiliyin 31 dekabr 2013 tarixli şərhinin uyğun olduğuna və Bankın vergi, valyuta və gömrük mövqelərinin davam etdiriləcəyinə inanır.

26.1 Azərbaycan respublikası Mərkəzi Bankın prudensial əmsallarına uyğunluğu

Azərbaycan respublikasının Mərkəzi bankı müvafiq maliyyə hesabatların əsasında hesablanmış prudensial əmsallara uyğunluğu tələb edir. Bank 31 Dekabr 2013-cü il tarixə göstərilən iki əmsalı istisna etməklə bu əmsallara uyğun olub.

- i) Bir tərəf üzrə kredit risklərinin maksimum miqdarı kredit tələblərinə kredit tələbi təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 faizindən və ya təminat girov olduqda isə 150 faizindən az olmadıqda bankın kapitalının 10 % dən olması daxildir. 31 Dekabr 2013-cü il tarixə Bankın əmsalı 23,47% təşkil etmişdir
Mərkəzi bank bu qaydanın pozulması haqqda məlumatlıdır və bank tərəfindən hər hansı düzəlişlərin aparılması tələb edilməmişdir. Mərkəzi bank Bankdan pozuntunun aradan qaldırılmasını tələb etdikdə Bank müəyyən edilmiş zamanda lazımi ölçüləri göstərəcək.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

26 Şərti öhdəliklər, şərti aktivlər və təəhhüdlər (davamı)

26.1 Azərbaycan respublikası Mərkəzi Bankın prudensial əmsallarına uyğunluğu (davamı)

- ii) Bir əlaqəli tərəf üzrə kredit risklərinin maksimum miqdarı kredit tələblərinə kredit tələbi təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 125% faizindən və ya təminat girov olduqda isə 150% az olmadıqda bankın kapitalının 10 % dən olması daxildir. 31 Dekabr 2013-cü il tarixə Bankın əmsalı 83,26% təşkil etmişdir.

Mərkəzi bank bu qaydanın pozulması haqqda məlumatlıdır və bank tərəfindən hər hansı düzəlişlərin aparılması tələb edilməmişdir. Mərkəzi bank Bankdan pozuntunun aradan qaldırılmasını tələb etdikdə Bank müəyyən edilmiş zamanda lazimi ölçüləri göstərəcək.

- iii) Bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum miqdarı kredit tələblərinə kredit tələbi təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 125% faizindən və ya təminat girov olduqda isə 150% az olmadıqda bankın kapitalının 20 % dən olması daxildir. 31 Dekabr 2013-cü il tarixə Bankın əmsalı 86,77% təşkil etmişdir

Mərkəzi bank bu qaydanın pozulması haqqda məlumatlıdır və bank tərəfindən hər hansı düzəlişlərin aparılması tələb edilməmişdir. Mərkəzi bank Bankdan pozuntunun aradan qaldırılmasını tələb etdikdə Bank müəyyən edilmiş zamanda lazimi ölçüləri göstərəcək.

27 Kapital adekvatlığı və idarə edilməsi

Kapitalın idarə edilməsi siyasətləri və prosedurları

Kapitalın idarə edilməsinin məqsədi əsas işgüzar strategiyada və ARMB-nin minimal tələbləri ilə müəyyən edildiyi kimi Bankın kapital tələblərinin ödənilməsi üçün yetərli kapitalın təmin edilməsindən ibarətdir. Kapitalın idarə edilməsi prosesi Müşahidə Şurası tərəfindən idarə olunur. Müşahidə Şurası həm daxili, həm də normativ tələblərə uyğun olaraq Bankın kapital vəziyyətinin idarə edilməsi üçün cavabdehdir. Müşahidə Şurası, həmçinin, likvidlik, kapital, risk və mənfəətlik baxımından, Bankın aktivlərinin, öhdəliklərinin və maliyyələşdirmə mənbələrinin həcmi və qarışığını nəzərdən keçirir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

27 Kapital adekvatlığı və idarə edilməsi (davamı)

Kapitalın idarə edilməsi siyasətləri və prosedurları (davamı)

Bankda kapitalın idarə edilməsi:

- Tənzimləyicilər tərəfindən müəyyən edilmiş kapital tələblərinə həmkarlarla müqayisəli əməl edilməsinə;
- Kapital xərclərinin təklifinin fəal idarə edilməsinə və və kapitalın axın sürətinin artırılmasına;
- Kapitalın vaxtında yenidən bölüşdürülməsinə imkan yaradılması üçün kapitalın yerləşdirilməsində strateji və taktik çevikliyin artırılmasına;
- Bankın resurslarının optimal yerləşdirilməsinə imkan yaradılması üçün Bankın aktivlərinin likvidliyinin artırılmasına;
- Bankın gözlənilməyən hadisələrə qarşı qorunmasına və güclü reytingin təmin edilməsinə;
- Bankın səhmdarlarına adekvat gəlir təmin etməyə davam edə bilməsi üçün onun fasiləsiz fəaliyyət göstərmək imkanının qorunmasına;
- Bankın genişlənməsinə imkan yaradılması üçün münasib qiymətlə adekvat kapitalın (kvantum daxil olmaqla) münasib qiymətlə mövcudluğunun təmin edilməsinə; və
- Müvafiq kapital elementlərinin qarışığı təmin olunmaqla, kapitalın ümumi aşağı dəyərinin əldə edilməsinə yönəldilir.

Kapital adekvatlığı nisbəti

Qanunvericiliklə kapital adekvatlığının təmin edilməsi üçün müəyyən edilmiş kəmiyyət tədbirləri Bankdan cəmi və 1-ci dərəcəli kapitalının dəyərinin və risk əsasında ölçülmüş aktivlərinə nisbətinin lazımi səviyyədə saxlanmasını tələb edir. Kapitalın risk əsasında ölçülmüş aktivlərə nisbəti Bazel Komitəsinin tətbiq etdiyi prinsiplərdən istifadə etməklə AMB-nin təsdiq etdiyi qaydalara uyğun olaraq və dəyərsizləşmə itkilərinə ayırmaları çıxmaqla aktivlərə və balansdankənar təəhhüdlərə aşağıdakı risk hesablamalarının tətbiqi vasitəsilə hesablanmışdır.

	2013	2012
	AZN	AZN
Saxlanılan məcmu kapital cəmi	102,270,874	75,285,949
1-ci dərəcəli kapital	97,161,870	70,171,500
Risk əsasında ölçülmüş aktivlərin cəmi	188,884,767	158,831,258
Cəmi məcmu kapital nisbəti (minimal tələb 12% (2012: 12%))	54%	47%
1-ci dərəcəli kapitalına nisbəti (minimal tələb 6% (2012: 6%))	51%	44%

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

28 Maliyyə aktivləri və öhdəliklərin təsnifatı

Maliyyə vəziyyəti haqqında hesabatada təqdim olunmuş balans dəyərləri aşağıdakı aktiv və öhdəlik kateqoriyalarına aiddir:

	Qeydlər	2013 AZN	2012 AZN
Maliyyə aktivləri:			
Borclar və debitorlar:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	5	12,717,838 ✓	31,444,189
- Digər Banklarda olan qalıqlar	7	11,732,229 ✓	71,532,543
- Müştərilərə verilmiş kredit və avanslar	8	144,906,222	45,707,634
- Digər aktivlər		2,418,015	12,130,108
		<u>171,774,304</u>	<u>160,814,474</u>
Son ödəmə tarixinədək saxlanan investisiya:			
- Borc kağızları (listinqdən keçməmiş)	9	21,756,000	20,452,600
Cəmi		<u>193,530,304</u>	<u>181,267,074</u>
Maliyyə öhdəlikləri:			
Amortizasiya olunmuş dəyərə əsasən hesablanmış:			
- Bank və maliyyə təşkilatlarından kredit və	13	55,714,070	13,116,830
- Müştərilərdən depozitlər	14	43,420,323	97,326,797
- Digər öhdəliklər		131,047	633,282
Cəmi		<u>99,265,440</u>	<u>111,076,909</u>

29 Maliyyə alətləri ilə bağlı risklər

29.1 Maliyyə alətlərinin ədalətli dəyəri

Ədalətli dəyər, məlumatlı və istəqli tərəflərin arasında normal bazar əməliyyatı zamanı aktivin qarşılığında veriləcək və ya öhdəliyi qarşılayacaq məbləğə deyilir. Bu səbəblə, tarixi dəyər metodu ilə hesablanan qalıq dəyəri və ədalətli dəyər arasında fərq ola bilər. Ədalətli dəyər anlayışının kökündə, müəssisənin fəaliyyət göstərməyə davam etməsi, eləcə də müəssisənin likvidasiyaya, əməliyyatlarının əhəmiyyətli miqyasda məhdudlaşdırılmasına və ya zərərli şərtlərlə əməliyyat həyata keçirməyə niyyəti və məcburiyyəti olmaması fərz olunur. Rəhbərliyin təxminlərinə əsasən, Bankın maliyyə aktivləri və öhdəliklərinin təxmini ədalətli dəyəri aşağıdakı kimidir:

	2013		2012	
	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,717,838	12,717,838	31,444,189	31,444,189
- Digər Banklardakı vəsaitlər	11,732,229	11,732,229	71,532,543	71,532,543
- Müştərilərə verilmiş kredit və avanslar	144,906,222	144,906,222	45,707,634	45,707,634
- Ödəmə tarixinədək saxlanan investisiya	21,756,000	21,756,000	20,452,600	20,452,600
- Digər aktivlər	2,418,015	2,418,015	12,130,108	12,130,108
Cəmi	<u>193,530,304</u>	<u>193,530,304</u>	<u>181,267,074</u>	<u>181,267,074</u>

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.1 Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

	2013		2012	
	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN	Qalıq dəyəri AZN	Ədalətli dəyər AZN
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	55,714,070	55,714,070	13,116,830	13,116,830
- Müştəri depozitləri	43,420,323	43,420,323	97,326,797	97,326,797
- Digər öhdəliklər	131,047	131,047	633,282	633,282
Cəmi	99,265,440	99,265,440	111,076,909	111,076,909

Maliyyə öhdəliklərini təmin etmək üçün kifayət qədər maliyyə aktivləri mövcuddur.

Maliyyə aktivlər və öhdəliklərinin ədalətli dəyəri ierarxik strukturda 3 səviyyədə təsnifləşdirilmişdir. Bundan başqa, Bank başqa hüquqi şəxslərin səhmlərində iştirak portfelinə malik deyil.

- 1-ci səviyyə ədalətli dəyər ölçüləri bənzər aktiv və öhdəliklər üzrə aktiv bazarlarda fəal bazar qiymətlərindən (nizamlanmamış) alınır;
- 2-ci səviyyə ədalətli dəyər ölçüləri 1-ci səviyyəyə daxil olan fəal bazar qiymətlərindən başqa, bu aktivlər və öhdəliklər üzrə müşahidə edilə bilən digər məlumatlardan birbaşa (yəni, birbaşa qiymətlərdən) və ya dolay (yəni, qiymətlər vasitəsilə) olaraq alınır;
- 3-cü səviyyə ədalətli dəyər ölçüləri aktivlər və öhdəliklər üzrə müşahidə edilə bilməyən əhəmiyyətli məlumatlardan (müşahidəsi mümkün olmayan məlumatlar) istifadə edən qiymətləndirmə üsulları vasitəsilə alınır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.1 Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

Aşağıdakı cədvəl 31 dekabr 2012-ci il tarixində başa çatmış il üzrə ədalətli dəyerdə qeydə alınan maliyyə alətlərinin təhlilini müxtəlif ədalətli dəyər səviyyələrinin mərhələləri üzrə əks etdirir:

31 dekabr 2013-cü il	1-ci Səviyyə AZN	2-ci Səviyyə AZN	3-cü Səviyyə AZN	Cəmi AZN
Ədalətli dəyərlə açıqlanan aktivlər				
- Nağd vəsaitlər və Mərkəzi bankda qalıqlar	12,717,838	-	-	12,717,838
- Digər banklarda qalıqlar	-	-	11,732,229	11,732,229
- Ödəmə tarixinədək saxlanan investisiya	-	-	144,906,222	144,906,222
- Digər aktivlər	-	-	21,756,000	21,756,000
	-	-	2,418,015	2,418,015
Ədalətli dəyərlə açıqlanan öhdəliklər				
- Maliyyə institutlarında və banklarda kredit və depozitlər	-	-	55,714,070	55,714,070
- Müştərilərdən depozitlər	-	-	43,420,323	43,420,323
- Digər öhdəliklər	-	-	131,047	131,047
31 dekabr 2012-ci il				
Ədalətli dəyərlə açıqlanan aktivlər				
- Nağd vəsaitlər və Mərkəzi bankda qalıqlar	31,444,189	-	-	31,444,189
- Digər banklarda qalıqlar	-	-	71,532,543	71,532,543
- Müştərilərə vermiş kreditlər və avanslar	-	-	45,707,634	45,707,634
- Ödəmə tarixinədək saxlanan investisiya	-	-	20,452,600	20,452,600
- Digər aktivlər	-	-	12,130,108	12,130,108
Ədalətli dəyərlə açıqlanan öhdəliklər				
- Maliyyə institutlarında və banklarda kredit və depozitlər	-	-	13,116,830	13,116,830
- Müştərilərdən depozitlər	-	-	97,326,797	97,326,797
- Digər öhdəliklər	-	-	633,282	633,282

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.1 Qeyri maliyyə alətlərinin ədalətli dəyərle ölçülməsi (davamı)

Aşağıdakı cədvəl 31 Dekabr 2013-cü il və 31 Dekabr 2012-ci il tarixlərinə ədalətli dəyərle ölçülən qeyri maliyyə alətlərinin iyerarxiyası üzrə səviyyələrini əks etdirir:

	Qeyd	1-ci Səviyyə AZN	2-ci Səviyyə AZN	3-cü Səviyyə AZN	Cəmi AZN
31 Dekabr 2013-cü il tarixə					
Mülkiyyət və avadanlıq:					
- Binalar	(a)	-	-	3,038,310	3,038,310
31 Dekabr 2012-ci il tarixə					
Mülkiyyət və avadanlıq:					
- Binalar	(a)	-	-	3,069,000	3,069,000

(a) Binanın yenidənqiymətləndirilməsinin təfəsilatı

2011-ci ildə Bank öz binasını yenidən qiymətləndirmişdir. Yenidənqiymətləndirmə Bankdan asılı olmayan və peşəkar əmlak qiymətləndirmə Az İntellekt MMC tərəfindən həyata keçirilmişdir. Bankın rəhbərliyi ilə yaxın məsləhət almaqla mühüm fərziyyələr və məlumatlar işlənmişdir. Yenidənqiymətləndirmə binanın ömür müddəti, vəziyyəti, bazarda tələb və təklif əsasında və yeni tikilməkdə olan layihələrə əsasən aparılmışdır. Bundan əlavə yenidənqiymətləndirmə son dövrlərdə oxşar binaların başa çatdırılmış satışları üzrə orta qiymətə əsasən aparılmışdır.

Cari və keçmiş ildə binanın yenidən qiymətləndirilməsi aparılmamışdır. Çünki Bankın rəhbərliyi belə hesab edir ki, hesabat tarixində binanın qalıq dəyəri ilə bazar dəyəri arasında əhəmiyyətli fərq olmamışdır.

29.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri

Bankın biznesi riskləri hədəf götürmək və onları peşəkarlıqla idarə etməkdən ibarətdir. Bankın risk idarəetməsinin əsas funksiyaları Bank üçün bütün əsas riskləri müəyyən etmək, həmin riskləri ölçmək, risk mövqelərini idarə etmək və kapital bölgüləri müəyyən etməkdən ibarətdir. Bazar, mal və ən üstün bazaar təcrübəsini əks etdirmək üçün Bank müntəzəm qaydada öz risk idarəetmə siyasət və sistemlərini nəzərdən keçirir.

Bankın məqsədi risklə və əvəz ödənişi arasında müvafiq balansı yaratmaq və Bankın maliyyə işinə potensial mənfi təsirləri minimallaşdırmaqdır.

Bank riskə daxili və ya kənar amillərin səbəb ola biləcəyi əvvəlcədən məlum zərər və ya mənfəətlər kimi baxır.

Bankın risk idarəetməsi baş ofis tərəfindən, Müşahidə Şurası ilə sıx əməkdaşlıq çərçivəsində əlaqələndirilir. Nəzarət Şurası ümumi risk idarəetməsi üçün yazılı prinsiplər, həmçinin xarici valyuta mübadilə riski, faiz dərəcə riski, kredit riski və qeyri-mənfəətli maliyyə alətlərindən istifadə kimi xüsusi sahələri əhatə edən yazılı siyasətləri təmin edir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Maliyyə alətlərinə münasibətdə Bank müxtəlif risklərə məruz qalır. Bankın kateqoriya üzrə maliyyə aktiv və öhdəliklərinin icmalı 29-cu qeyddə verilmişdir. Əsas risk növlərinə bazar riski, kredit riski, likvidlik riski və əməliyyat riski aiddir.

Bazar riski

Bazar riski bazar dəyər və dərəcələrinin dəyişə bilməsi riskidir və bu mənfəətlilik və/ya kapitalla mənfəi təsir göstərə bilər. Bank onun gündəlik əməliyyatları ilə bağlı olan, faiz dərəcələri və valyutada açıq mövqelərdən irəli gələn bir sıra bazaar risklərinə məruz qalır. Bunların hamısı ümumi və xüsusi bazar yerdəyişmələrinə məruz qalır. Bazar riskinin məqsədləri üçün rəhbərlik özünün əsas bazar riski amillərini səhm mövqeyi ilə bağlı risk, faiz dərəcə riski və xarici valyuta riski kimi müəyyən edir. Üstünlük təşkil edən bazar riski xarici valyuta riski və faiz dərəcə riskidir. Bankın kapital bazar əməliyyatları olmadığına görə səhm mövqeyi ilə bağlı riskə ciddi məruz qalmır.

Bir siyasət kimi, Bank bazar dəyər və dərəcələrində mənfəi təsirlərdən qorunmaq və öz açıq mövqələrinin risk/əvəz ödənişi profilini optimallaşdırmaq üçün bazar risklərini müəyyən etmək, ölçmək, izləmək və nəzarət etmək istəyir. Nəzarət Şurası əsasən, bazar riski siyasətinin işlənilib-hazırlanması və icrası, risk ölçmə/izləmə metodologiyasının işlənilib-hazırlanması və icrası və məhdudiyyətlərə qarşı bazar risklərinə baxış və hesabatla nəzarət edir.

Xarici valyuta riski

Xarici valyuta riski maliyyə alətinin ədalətli dəyəri və ya gələcək vəsait axınları xarici valyuta mübadiləsi məzənnələrində dəyişikliklərə görə dəyişkən olacaq.

Xarici valyuta mübadilə riski gəlirlər və/ya kapitalın xarici valyuta məzənnələrində dəyişikliklərə görə dəyişkən olması riskidir. Bankın xarici valyutaya məruzqalması nağd xarici valyuta, digər banklardakı balanslar, müştərilərə kredit və avans ödənişləri, bank və maliyyə institutlarından kredit və depozitlər və müştərilərdən depozitlərdən ibarətdir.

Bank öz xarici valyutaya məruzqalmasını xarici valyuta aktiv və öhdəliklərini tutuşdurmaqla idarə edir. Xalis açıq mövqe və qarşı tərəfin mədudiyyətləri risk konsentrasiyasının məhdudlaşdırılması üçün müəyyən edilmişdir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Xarici valyuta riski (davamı)

Bankı valyuta riskinə məruz qoyan xarici valyuta denominasiyalı maliyyə aktiv və öhdəlikləri aşağıda açıqlanır. Bu məbləğlər hesabatın son tarixinə AZN-ə məzənnəsi ilə rəhbərliyə təqdim edilən məbləğlərdir:

	Xarici valyuta movqeyi			
	ABD AZN	AVRO AZN	Digər AZN	Cəmi AZN
31 dekabr 2013				
- Maliyyə aktivləri	22,416,239	1,381,270	2,450,290	26,247,799
- Maliyyə öhdəlikləri	(19,661,761)	(136,135)	-	(19,797,896)
Xalis valyuta movqeyi	2,754,478	1,245,135	2,450,290	6,449,903
31 dekabr 2012				
- Maliyyə aktivləri	80,357,335	1,740,333	694,124	82,791,792
- Maliyyə öhdəlikləri	(74,389,019)	(1,381,649)	(455,019)	(76,225,687)
Xalis valyuta movqeyi	5,968,316	358,684	239,105	6,566,105

Aşağıdakı cədvəl “yerdə qalan digər məsələlər dəyişməz qalır” şərti ilə bankın maliyyə aktivləri, maliyyə öhdəlikləri və ABŞ dolları/AZN mübadilə məzənnəsi və AVRO/AZN mübadilə məzənnəsinə münasibətdə vergidən əvvəl mənfəət/(zərər) və kapitalın həssaslığını nümayiş etdirir. Bu, 31 dekabr 2013-ci ildə başa çatan il üzrə ABD/AZN mübadilə məzənnəsində $\pm 5\%$ dəyişikliyi qəbul edir (2012: $\pm 5\%$). AVRO/AZN mübadilə məzənnəsi üçün $\pm 5\%$ dəyişiklik nəzərə alınır (2012: $\pm 5\%$). Bu faiz nisbətlərinin hər ikisi ötən 12 ay ərzində mübadilə məzənnələrində orta bazar dəyişkənliyinə əsasən müəyyən edilmişdir. Həssaslığın təhlili Bankın hər hesabatvermə tarixində saxlanan xarici valyuta maliyyə alətlərinə əsaslanır.

Əgər AZN müvafiq olaraq, ABŞ dollarına qarşı 1% (2012:5%) və AVROYA qarşı 5% (2012: 5%) möhkəmlənmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Vergidən əvvəl mənfəət/(zərər)			Kapital		
	ABD AZN	AVRO AZN	Cəmi AZN	ABD AZN	AVRO AZN	Cəmi AZN
31 dekabr 2013	(559,957)	545	(559,412)	(447,966)	436	(447,530)
31 dekabr 2012	(298,415)	(17,934)	(316,349)	(238,732)	(14,347)	(253,079)

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Xarici valyuta riski (davamı)

Əgər AZN müvafiq olaraq, ABD-yə qarşı 1% (2012:5%) və AVROYA qarşı 5% (2012: 5%) zəifləmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Vergidən əvvəl mənfəət/(zərər)			Kapital		
	USD AZN	EUR AZN	Total AZN	USD AZN	EUR AZN	Total AZN
31 dekabr 2013	559,957	(545)	559,412	447,966	(436)	447,530
31 dekabr 2012	298,415	17,934	316,349	238,732	14,347	253,079

Xarici valyuta məzənnələrinə məruzqalma xarici əməliyyatların həcmindən asılı olaraq, il ərzində dəyişən olur. İstənilən halda yuxarıdakı təhlil Bankın xarici valyuta riskinə məruz qalmasını əks etdirir.

Faiz dərəcəsi riski

Pul vəsaiti axını üzrə faiz dərəcə riski maliyyə alətinin gələcək vəsait axınlarının bazarı faiz dərəcələrində dəyişikliyə görə dəyişən olacağı riskidir. Ədalətli dəyər faizi dərəcəsi riski maliyyə alətinin bazarı faiz dərəcəsi risklərində dəyişikliyə görə dəyişən olacağı riskidir.

Bank dəyişiklikləri təsirlərinə məruzqalmanı bazarı faiz dərəcələrinin üstünlük təşkil edən səviyyələrində həm öz ədalətli dəyəri və həm də vəsait axını riskləri üzrə götürür. Bu cür dəyişikliklər nəticəsində faiz marjaları çoxala bilsə də, gözlənilməz yerdəyişmələr baş verdikdə zərərləri azalda bilər. Müşahidə Şurası faiz dərəcəsinin yenidən dəyərləndirilməsi və risk dəyərinin səviyyəsinə məhdudiyyətlər qoyur və bunu Risk İdarəetmə Mütəxəssisi izləyir.

Bankın borc üzrə dəyərli kağızlara investisiyaları sabit faiz dərəcələri ödəyir.

Aşağıdakı cədvəldə, vergidən əvvəlki mənfəətin/(zərərin) və kapitalın faiz dərəcələrindəki mümkün $\pm 1\%$ (2012: $\pm 1\%$) dəyişikliyə qarşı həssaslığını təqdim edir. Bu dəyişikliklər, bazarın hazırkı vəziyyətini müşahidə edilməsi nəticəsində mümkün hesab edilmişdir. Hesablamalar hər bir dövr üçün orta bazar faiz dərəcəsinin dəyişməsinə və hər hesabat tarixində əldə olan, faiz dərəcələrindəki fərqə qarşı həssaslıq göstərən faizli maliyyə alətlərinə əsasən aparılmışdır. Bütün digər dəyişənlər sabit saxlanmışdır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Faiz dərəcəsi riski (davamı)

	Vergidən əvvəlki mənfəət/zərər		Kapital	
	AZN	AZN	AZN	AZN
31 dekabr 2013	+1%	-1%	+1%	-1%
Maliyyə aktivləri:				
- Digər banklardakı pul vəsaitləri	43,965	(43,965)	35,172	(35,172)
- Müştərilərə verilmiş kredit və avanslar	1,449,062	(1,449,062)	1,159,250	(1,159,250)
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	(525,678)	525,678	(420,542)	420,542
- Müştərilərdən depozitlər	(207,500)	207,500	(166,000)	166,000
	<u>759,849</u>	<u>(759,849)</u>	<u>607,880</u>	<u>(607,880)</u>
31 dekabr 2012				
Maliyyə aktivləri:				
- Digər banklardakı qalıqlar	112,167	(112,167)	89,734	(89,734)
- Müştərilərə verilmiş kredit və avanslar	457,076	(457,076)	365,660	(365,660)
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	(98,290)	98,290	(78,632)	78,632
- Müştərilərdən depozitlər	(211,237)	211,237	(168,990)	168,990
	<u>259,716</u>	<u>(259,716)</u>	<u>207,772</u>	<u>(207,772)</u>

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

- 29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)**
29.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Faiz dərəcəsi riski (davamı)

Aşağıdakı cədvəl faiz dərəcəsinin yenidən dəyərləndirilməsi zamanı ortaya çıxan uyğunsuzluqların həcmi göstərir:

31 dekabr 2013-cü il	Effektiv orta faiz dərəcəsi	1 ay ərzində	1 - 3 ay		3 ay - 1 il		1 - 5 il		5 ildən yuxarı	Faizsiz	Cəmi
		AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN			AZN
Maliyyə aktivləri:											
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	-	-	-	-	-	-	-	-	-	12,717,838	12,717,838
- Digər banklardakı pul vəsaitləri	9	-	-	2,796,541	1,600,000	-	-	-	-	7,335,688	11,732,229
- Müştərilərə verilmiş kredit və avanslar	10.14	15,280,965	28,340,964	48,238,218	41,747,416	11,298,659	-	-	-	-	144,906,222
- Son ödəmə tarixinədək saxlanan investisiya	10.5	-	-	-	21,756,000	-	-	-	-	-	21,756,000
- Digər aktivlər	-	214,976	-	-	-	-	-	-	-	2,203,039	2,418,015
		15,495,941	28,340,964	51,034,759	65,103,416	11,298,659	22,256,565	193,530,304			
Maliyyə öhdəlikləri:											
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	6.3	3,138,000	4,000,000	16,545,000	27,500,000	1,384,796	3,146,274	55,714,070			
- Müştərilərdən depozitlər	11.57	908,891	488,922	4,678,109	14,674,066	-	22,670,335	43,420,323			
- Digər öhdəliklər	-	-	-	-	-	-	131,047	131,047			
		4,046,891	4,488,922	21,223,109	42,174,066	1,384,796	25,947,656	99,265,440			
Faizlərin yenidən dəyərləndirilməsi zamanı ortaya çıxan xalis fərq		11,449,050	23,852,042	29,811,650	22,929,350	9,913,863	(3,691,091)	94,264,864			

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

- 29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)
29.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Faiz dərəcəsi riski (davamı)

	Effektiv orta faiz dərəcəsi %	1 ay ərzində AZN	1 - 3 ay AZN	3 ay - 1 il AZN	1 - 5 il AZN	5 ildən yuxarı AZN	Faizsiz AZN	Cəmi AZN
31 dekabr 2012-ci il								
Maliyyə aktivləri:								
- Nağd və Mərkəzi Bankda pul vasaitləri	-	-	-	-	-	-	31,444,189	31,444,189
- Digər banklardakı pul vasaitləri	5.25	-	-	-	11,216,739	-	60,315,804	71,532,543
- Müştərilərə verilmiş kredit və avanslar	13.01	4,432,734	149	6,055,897	35,218,854	-	-	45,707,634
- Son ödəmə tarixinədək saxlanan investisiya	10.93	-	1,372,000	264,600	18,816,000	-	-	20,452,600
- Digər aktivlər	-	17,222	209,051	120,777	-	-	11,783,058	12,130,108
		4,449,956	1,581,200	6,441,274	65,251,593	-	103,543,051	181,267,074

Maliyyə öhdəlikləri:

- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	6.64	-	-	9,087,500	-	741,499	3,287,831	13,116,830
- Müştərilərdən depozitlər	10.86	469,159	183,937	5,828,109	14,642,493	-	76,203,099	97,326,797
- Digər öhdəliklər	-	-	-	-	-	-	633,282	633,282
		469,159	183,937	14,915,609	14,642,493	741,499	80,124,212	111,076,909

Faizin yenidən dəyərləndirilməsi zamanı
ortaya çıxan xalis fərq

3,980,797	1,397,263	(8,474,335)	50,609,100	(741,499)	23,418,839	70,190,165
-----------	-----------	-------------	------------	-----------	------------	------------

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Riskin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski

Kredit riski, borclu tərəfin borcunu ödəmək istəməməsi ehtimalından, və ya ödəmə imkanlarının zəifləməsindən irəli gəlir və nəticədə, Banka iqtisadi zərər dəymiş olur. Bank, kredit riskini idarə etmək üçün verilən kreditlərin monitorinqini aparır, müəyyən tərəflərlə əməliyyatları məhdudlaşdırır və daim müştərilərinin kredit etibarlılığını dəyərləndirir.

Bankın mənfəət məqsədli kreditləri hələ də girovlu və likvidləşən olmaq surətilə qısamüddətli ticarətin maliyyələşdirilməsindən ibarətdir. Bank, tək bir sənaye və ya qrupdan asılılığı aradan qaldırmaq üçün diversifikasiya istiqamətində işlərini davam etdirəcəkdir. Kreditlərin əhəmiyyətli hissəsi əlaqəli tərəflərə verilmişdir və idarəçilər bu kreditlərin minimal risk daşdığını müəyyən etmişdirlər.

Bank, kredit siyasəti cəhətdən güclü borc portfeli qurmuşdur və onu eyni şəkildə idarə etdirməkdədir. Bankın kreditlərin dəyərləndirilməsi sistemi, yaxşı hazırlanmış kreditlərin dəyərləndirilməsi, təsdiqlənməsi və onlara nəzarət proseduralarını əhatə etməkdədir və beləliklə, borc verilməsində ehtiyatlılıq və keyfiyyətli kapital portfeli təmin edilməkdədir. Ödənməyən borcların idarə olunmasına xüsusi diqqət ayrılmaqdadır. Ödənməyən borca çevrilməyin ilkin əlamətlərini göstərən kreditlərin müəyyənləşdirilməsi məqsədi ilə "nəzarət siyahısı" ("watch list") prosedurası da həyata keçirilməkdədir.

Bank, İstehlakçı Bankinqi məhsulları (Fərdi İstehlak Krediti, Biznes Maliyyəsi, İpoteka və Avtomobil krediti və s.) təqdim etməklə kapital portfelinin diversifikasiyasını daha da artırır. Belə ki, bu cür məhsullar ənənəvi biznes kreditlərindən daha geniş marjaya sahibdir və eyni zamanda, riski böyük sayda fərdi müştərilər arasında paylaşırmış olur.

Bank, daxili reyting modeli hazırlamışdır və bu model, müştərilərin reytingini müəyyənləşdirməyə imkan verir. Korporativ kreditorların reytingi onların maliyyə əmsallarından və onların fəaliyyət göstərdiyi sənaye və bazar sektorlarından asılıdır. Model həm də effektiv idarəetmə və bazar payı kimi müxtəlif keyfiyyət faktorlarını nəzərə alır.

Daxili reyting modelinin tətbiqi korporativ kreditorların təhlilini standartlaşdırmağa, eləcə də beynəlxalq reyting agentliklərindən reyting almamış kreditorların kredit etibarlılığını kəmiyyət göstəricilərinə əsasən dəyərləndirməyə kömək edir. Bu model daxili bazarın xüsusiyyətlərini nəzərə alır.

Daxili reyting modelinin keyfiyyəti, müntəzəm effektivlik və düzgünlük yoxlamaları ilə tədqiq olunur. Çatışmazlıqlar aşkar olunduqda Bank modelə düzəlişlər edir.

Bankın xüsusi korporativ kreditlərə, eləcə də ticarət və kiçik biznes krediti qruplarına tətbiq etdiyi daxili reyting metodologiyaları, beynəlxalq reyting agentliklərinin metodologiyalarından fərqli əsaslar üzərində qurulmuşdur. Nəticədə, balans hesabatında göstərilən açıq kreditlərin balansına uyğun olacaq məhsullararası müqayisə aparmaq mümkün deyildir. Bu səbəblə, bu barədə təfərrüatlı məlumat təqdim edilməməkdədir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski (davamı)

Ümumiyyətlə, bank sahəsi maliyyə aktivlərinə və şərti öhdəliklərə sahib olmağın nəticəsində kredit riskinə məruz qalır. Bankın kredit riski Azərbaycan Respublikasında cəmlənməkdədir. Bu riskin daimi monitorinqi aparılaraq kredit limitlərinin və müştərilərin kredit etibarlılığının Bankın riskin idarə olunması qaydalarına zidd olmaması təmin olunur.

Aşağıdakı cədvəldə, dəyəri azalmış maliyyə aktivlərinin məcmu balans dəyəri təfərrüatlı şəkildə təqdim olunmuşdur:

	Məcmu dəyər	Dəyərsizləşmə	Balans dəyəri
	AZN	AZN	AZN
31 dekabr 2013			
Maliyyə aktivləri:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,717,838	-	12,717,838
- Digər Banklardakı pul vəsaitləri	11,732,229	-	11,732,229
- Müştərilərə verilmiş kredit və avanslar	150,348,586	(5,442,364)	144,906,222
- Son ödəmə tarixinədək saxlanan investisiya	22,200,000	(444,000)	21,756,000
- Digər aktivlər	2,418,015	-	2,418,015
	<u>199,416,668</u>	<u>(5,886,364)</u>	<u>193,530,304</u>
31 dekabr 2012			
Maliyyə aktivləri:			
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	31,444,189	-	31,444,189
- Digər Banklardakı pul vəsaitləri	71,532,543	-	71,532,543
- Müştərilərə verilmiş kredit və avanslar	48,550,440	(2,842,806)	45,707,634
- Son ödəmə tarixinədək saxlanan investisiya	20,870,000	(417,400)	20,452,600
- Digər aktivlər	12,130,108	-	12,130,108
	<u>184,527,280</u>	<u>(3,260,206)</u>	<u>181,267,074</u>

Hesabat tarixinə müştərilərə verilmiş vaxtı keçən kredit və avansların ümumi dəyəri aşağıdakı kimi göstərilə bilər:

	2013	2012
	AZN	AZN
3 aya kimi	2,967,979	4,135,849
3 aydan 6 aya kimi	5,634	192,570
6 aydan 1 ilə kimi	1,966	149
1 ildən yuxarı	<u>4,227,503</u>	<u>1,643,151</u>
Cəmi	<u>7,203,082</u>	<u>5,971,719</u>

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski (davamı)

31 Dekabr tarixinə müştərilərə verilmiş 5,442,364 AZN (2012: AZN 2,842,806) məbləğində kreditlər dəyərsizləşmişdir. Bu kreditlərin vaxt üzrə təhlili aşağıda göstərilir:

	2013	2012
	AZN	AZN
3 aya kimi	3,839,034	1,252,657
3 aydan 6 aya kimi	5,095	8,153
6 aydan 1 ilə kimi	5,516	629,578
1 ildən yuxarı	1,592,719	952,418
Cəmi	5,442,364	2,842,806

Kredit riskinə maksimal məruz qalma

Bankın kredit riskinə maksimum məruz qalması fərdi və ümumi bazar risklərindən asılı olaraq dəyişir.

Aşağıdakı cədvəl balans və balansarxası maliyyə aktivlərinin kredit riskinə maksimum məruz qalmasını əks etdirir. Maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin kredit riskinə maksimum məruz qalması bu aktivlərin girovla müqayisədə qalıq dəyəri ilə ölçülür. Səti öhdəliklər və təəhhüdlərlə, kreditlərin uzadılması ilə bağlı Bankın kredit riskinə maksimum məruz qalması tərəfdaş və əks tərəfdən təqdim edilmiş girovun və ya zəmanətin dəyirsiz olduğu hallarda həmin maliyyə alətlərinin müqavilə üzrə dəyərində bərabər olur.

	Maksimum	Girovun	
	məruzqalma	ümumi	Xalis mövqe
	AZN	dəyəri	AZN
		AZN	
31 dekabr 2013			
Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,717,838	-	12,717,838
Digər Banklardakı pul vəsaitləri	11,732,229	-	11,732,229
Müştərilərə verilmiş kredit və avanslar	144,906,222	(129,053,294)	15,852,928
Son ödəmə tarixinədək saxlanan investisiya	21,756,000	-	21,756,000
Digər aktivlər	2,418,015	-	2,418,015
Müştərilər adından maliyyə zəmanətləri	2,000,378	-	2,000,378
Kredit xətti	18,314,661	-	18,314,661

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski (davamı)

	Maksimum məruzqalma AZN	Girovun ümumi dəyəri AZN	Xalis mövqe AZN
31 dekabr 2012			
Nağd və Mərkəzi Bankda pul vəsaitləri	31,444,189	-	31,444,189
Digər Banklardakı pul vəsaitləri	71,532,543	-	71,532,543
Müştərilərə verilmiş kredit və avanslar	45,707,634	(31,677,455)	14,030,179
Son ödəmə tarixinədək saxlanan investisiya	20,452,600	-	20,452,600
Digər aktivlər	12,130,108	-	12,130,108
Müştərilər adından maliyyə zəmanətləri	6,059,585	-	6,059,585
Kredit xətti	4,063,656	-	4,063,656

Balansarxası risklər

Bank balansarxası risklər üçün də balans riskləri ilə bağlı tətbiq etdiyi risklərin idarə edilməsi prosedurlarını fundamental surətdə tətbiq edir. Borc vermə üçün öhdəlik yarandıqda, Bank müştəri və tərəfdaşlara kreditlər və qabaqcadan ödənişlər üçün tətbiq edilən kredit risklərinin idarə edilməsi prosedurlarını tətbiq edir. Əməliyyatın xarakteri və müştərinin maliyyə vəziyyətindən asılı olaraq girov tələb edilə bilər.

Kredit riskinə maksimum məruz qalma

Aşağıdakı cədvəl Müştərilərə kredit və avansların segmentini girovlar üzrə qruplaşdırır (məcmu):

	2013		2012	
	Girovun məcmu dəyəri		Girovun məcmu dəyəri	
	AZN	%	AZN	%
Daşınmaz əmlak	25,718,050	17.9	25,374,548	52.2
Materiallar	652,672	0.5	652,672	1.3
Daşınar aktivlər	63,035,127	43.9	406,440	0.9
Nağd vəsaitlər	2,233,105	1.6	2,971,123	6.1
Zəmanətlər	41,451,902	28.9	2,272,672	4.7
Təminatlı	10,416,394	7.3	16,905,560	34.8
Cəmi	143,507,250	100.0	48,583,015	100.0

31 dekabr 2013-ci ildə girovlardan sonrakı maliyyə riskinə məruz qalan aktivlərin xalis məbləği 10.41 milyon manat (2012: 16.91 milyon manat) idi. Rəhbərliyin təxmininə əsasən, girovların balans dəyəri təqribi olaraq onların ədalətli dəyərinə bərabər idi.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski (davamı)

Risk limitlərinə nəzarən və risklərin yumşaldılması siyasətləri

Bank kredit risklərinin cəmlənməsini xüsusilə fərdi müştərilərə və qruplara, sahələrə və ölkələrə aid olduqda müəyyənləşdirdikdə həmin riskləri limitləşdirir, idarə və nəzarət edir. Bank kredit risklərinin səviyyəsini strukturlaşdırır, yəni bir borcluya və ya borclu qrupuna, istehsal sahəsinə münasibətdə qəbul edilə biləcək risklərin limitlərini müəyyən edir. Bu cür risklər dövrü olaraq monitorinq olunur, zərurət yarandıqda isə illik və daha tez nəzərdən keçirilir. Məhsul və istehsal sahələri üzrə kredit riskinin limitləri idarə heyəti tərəfindən təsdiq edilir. Bu limitlərə qarşı faktiki vəziyyət müntəzəm olaraq monitorinq edilir.

Borc limitləri dəyişən bazar və iqtisadi şəraitə, kredit qiymətləndirilməsinə və ödəniş qabiliyyətliliyinə uyğun nəzərdən keçirilir. Risk limitlərinə nəzarən və risklərin yumşaldılması üzrə bəzi spesifik tədbirlər aşağıda göstərilmişdir:

Girov

Girovun məbləği və tipi borc götürənlə bağlı olan kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girovun tiplərindən və qiymətləndirmə parametrlərinin məqbulluğuundan asılı olaraq təlimatlar həyata keçirilir. Əldə olunmuş girovların əsas tipləri aşağıdakılardır:

- Biznes kreditləri üçün - daşınmaz əmlak, daşınar aktivlər, depozitlər və zəmanətlər; və
- Pərakəndə kreditlər üçün - əmlak və daşınan aktivlərin ipotekası

Rəhbərlik girovun bazar dəyərini monitorinq edir, razılaşmaya uyğun olaraq yeni girov tələb edir, və dəyərsizləşmə ilə bağlı ehtiyatların adekvatlığını nəzərdən keçirərkən girovun bazar dəyərini monitorinq edir.

Kredit limitləri

Bank müştərilərə verilən borclar üzərində ciddi nəzarət edir. Kredit riskinə məruz qalma müştərilər üzrə ümumi limitlərin bir hissəsi kimi idarə olunur və Bankın Müşahidə Şurası və Kredit Komitəsi tərəfindən təsdiq edilir. Müştərilərə verilən kreditlərlə bağlı kredit riskinə görə bəzi hallarda girov alınmır. Odur ki, Bank verilmiş kreditlərin girovla təmin olunmamış hissəsi ilə bağlı risklərə məruz qalır.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Kredit riski (davamı)

Maliyyə idarə etməsi (kreditlə bağlı öhdəliklər üçün)

Bu maliyyə alətinin əsas məqsədi müştəriləri tələb olunduğu anda maliyyə vasitələri ilə təmin etməkdir. Zəmanətlər də kreditlər kimi riskə məruz qalır. Kreditin uzadılması ilə bağlı öhdəlik borc və ya zəmanətlər formasında təsdiq olunaraq uzadılan kreditlərin istifadə edilməmiş hissəsidir. Kreditin uzadılması ilə bağlı öhdəliklə əlaqədar kredit riski göstərir ki, Bank istifadə edilməmiş öhdəlik məbləğində zərərə potensial surətdə məruz qala bilər. Lakin zərərin ehtimal olunan məbləği istifadə edilməmiş öhdəliyin ümumi məbləğindən azdır, çünki, kreditlərin uzadılması ilə bağlı öhdəlik spesifik kredit standartlarına cavab verən müştərilər qarşısında götürülür (çox zaman maliyyə idarəetməsi kimi istinad edilir).

Uzun müddətli öhdəliklər qısa müddətli öhdəliklərə nisbətən daha yüksək riskə məruz qaldığı üçün Bank kredit öhdəliklərinin müddətlərini monitoring edir.

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Likvidlik riski

Likvidlik riski, müştərilərin depozitlərini geri götürməsi, müqavilə öhdəlikləri üzrə nağd ödənişlər və borcların ödənməsi kimi nağd pul xərcləmələri nəticəsində Bankın vaxtı çatmış öhdəliklərini yerinə yetirə bilməməsidir. Nağd pul xərcləmələri mövcud nağd pul resurslarını azaldır və müştərilərə borc verilməsi və investisiya kimi fəaliyyətlərə ayırmaq üçün resurs qalmır. Ekstremal vəziyyətlərdə, likvidlik çatışmazlığı balans hesabında və satışlarda azalmalara, eləcə də borc vermə öhdəliklərini yerinə yetirmənin mümkün olmamağına gətirib çıxara bilər. Bu cür vəziyyətlərin ortaya çıxması riski hər bir bank əməliyyatında vardır və bu riskə bir çox ümumi sənaye hadisələri və xüsusi olaraq müəssisədə baş verənlər (məsələn, kredit hadisələri, sistemik şoklar və təbii fəlakətlər) təsir göstərə bilər.

Nəzarət Şurası, balans cədvəlindəki likvidlik əmsallarının sabit saxlanmasına, depozitorların konsentrasiyası və likvidliklə bağlı planlara nəzarət edir. Bu zaman, həm ümumi maliyyədəki paylar, həm də böyük məbləğli fərdi depozitlərdən yayınmaq nəzərə alınır. Bundan başqa, əsas fərdi depozitlər (cari hesablar və əmanət hesabları) Bankın ümumi maliyyəsinin əhəmiyyətli hissəsini təşkil edir və bu cür depozitlərin stabilliyi və artırılması böyük əhəmiyyət daşıyır.

31 dekabr 2013

Maliyyə aktivləri:

	1 ay ərzində AZN	1 - 3 ay AZN	3 ay - 1 il AZN	1 - 5 il AZN	5 ildən yuxarı AZN	Q/müəyyən ödəmə müddəti AZN	Cəmi AZN
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	10,480,828	-	-	-	-	2,237,010	12,717,838
- Digər Banklardakı pul vəsaitləri	7,327,843	-	2,796,541	1,600,000	-	7,845	11,732,229
- Müştərilərə verilmiş kredit və avanslar	15,280,965	28,340,964	48,238,219	41,747,415	11,298,659	-	144,906,222
- Son ödəmə tarixinədək saxlanan investisiya	-	-	-	21,756,000	-	-	21,756,000
- Digər aktivlər	2,418,015	-	-	-	-	-	2,418,015
	35,507,651	28,340,964	51,034,760	65,103,415	11,298,659	2,244,855	193,530,304

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

- 29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)
 29.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Likvidlik riski (davamı)

31 dekabr 2013

Maliyyə öhdəlikləri:

- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər
- Müştərilərdən depozitlər
- Digər öhdəliklər

1 ay ərzində AZN	1 - 3 ay AZN	3 ay - 1 il AZN	1 - 5 il AZN	5 ildən yuxarı AZN	Q/müəyyən ödəmə müddəti AZN	Cəmi AZN
6,284,274	4,000,000	16,545,000	27,500,000	1,384,796	-	55,714,070
23,579,226	488,922	4,678,109	14,674,066	-	-	43,420,323
131,047	-	-	-	-	-	131,047
49,835,644	4,000,000	16,545,000	27,500,000	1,384,796	-	99,265,440

Balans hesablarına əsasən likvidlik mövqeyi

(14,327,993)	24,340,964	34,489,760	37,603,415	9,913,863	2,244,855	94,264,864
--------------	------------	------------	------------	-----------	-----------	------------

Balansarxası hesablarda maliyyə alətləri:

- Müştərilər üçün maliyyə zamanətləri

Balansarxası hesablara əsasən likvidlik mövqeyi

2,000,378	-	-	-	-	-	2,000,378
2,000,378	-	-	-	-	-	2,000,378

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

- 29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)
29.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Likvidlik riski (davamı)

31 dekabr 2012

Maliyyə aktivləri:

	1 ay ərzində AZN	1 - 3 ay AZN	3 ay - 1 il AZN	1 - 5 il AZN	5 ildən yuxarı AZN	Q/müəyyən ödəmə müddəti AZN	Cəmi AZN
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	29,991,377	-	-	-	-	1,452,812	31,444,189
- Digər Banklardakı pul vəsaitləri	67,032,193	-	2,500,000	-	1,600,000	400,350	71,532,543
- Müştərilərə verilmiş kredit və avanslar	4,432,734	149	6,055,897	35,218,854	-	-	45,707,634
- Son ödəmə tarixinədək saxlanan investisiya	-	1,372,000	264,600	18,816,000	-	-	20,452,600
- Digər aktivlər	11,800,280	209,051	120,777	-	-	-	12,130,108
	113,256,584	1,581,200	8,941,274	54,034,854	1,600,000	1,853,162	181,267,074

Maliyyə öhdəlikləri:

- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	3,287,831	-	9,087,500	-	741,499	-	13,116,830
- Müştərilərdən depozitlər	75,942,039	186,123	6,062,648	15,135,987	-	-	97,326,797
- Digər öhdəliklər	633,282	-	-	-	-	-	633,282
	79,863,152	186,123	15,150,148	15,135,987	741,499	-	111,076,909

Balans hesablarına əsasən likvidlik mövqeyi

Balansarxası hesablarda maliyyə alətləri:	33,393,432	1,395,077	(6,208,874)	38,898,867	858,501	1,853,162	70,190,165
- Müştərilər üçün maliyyə zamanatları	191,624	136,250	5,694,022	37,689	-	-	6,059,585
Balansarxası hesablara əsasən likvidlik mövqeyi	191,624	136,250	5,694,022	37,689	-	-	6,059,585

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

29 Maliyyə alətləri ilə bağlı risklər (davamı)

29.2 Risklərin idarə olunmasının məqsəd və siyasətləri (davamı)

Əməliyyat riski

Bankın əməliyyat riski, Bankın gündəlik fəaliyyətində baş verən çatışmazlıqlar nəticəsində ortaya çıxma biləcək zərərli əlaqəlidir. Bu cür çatışmazlıqlara elektronika və telekommunikasiya sistemlərində, rutinlərdə və başqa sistemlərdəki nasazlıqlar, eləcə də professionallığın aşağı olması və insan səhvləri nümunə ola bilər. Bankın əməliyyat risklərini minimum səviyyədə saxlamaq üçün, riskin ənənəvi təsnifatına əsasən müxtəlif növ risk vasitələrindən istifadə olunaraq risk idarəetməsi aparılır.

Bankın əməliyyat riskinə yanaşması onu aradan qaldırmağa deyil, onu baş idarəçilərin müəyyən etdiyi məqbul səviyyədə saxlamağa, eləcə də o idarəçilərin əlavə kontrol tətbiq edilməsi, mövcud kontrolların dəyişdirilməsi və risklərə digər reaksiyalar barədə hərtərəfli qərar qəbul edə bilmələri üçün onları kifayət qədər məlumatla təmin etməyə yönəlmişdir.

30 Maliyyə alətlərinin cəmlənməsi

Maliyyə aktivlərinin və bankinq ilə bağlı öhdəliklərin əsas cəmləndiyi yer Azərbaycan Respublikasının hüdudları daxildir. Aşağıda, alətlərlə bağlı coğrafi təfərrüatlar təqdim olunur:

	Azərbaycan Respublikası AZN	MDB dövlətləri AZN	Digər dövlətlər AZN	Cəmi AZN
31 dekabr 2013				
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	12,717,838	-	-	12,717,838
- Digər Banklardakı pul vəsaitləri	6,835,292	1,691,841	3,205,096	11,732,229
- Müştərilərə verilmiş kredit və avanslar	144,906,222	-	-	144,906,222
- Son ödəmə tarixinədək saxlanan investisiya	21,756,000	-	-	21,756,000
- Digər aktivlər	2,418,015	-	-	2,418,015
	<u>188,633,367</u>	<u>1,691,841</u>	<u>3,205,096</u>	<u>193,530,304</u>
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	55,714,070	-	-	55,714,070
- Müştərilərdən depozitlər	43,420,323	-	-	43,420,323
- Digər öhdəliklər	131,047	-	-	131,047
	<u>99,265,440</u>	<u>-</u>	<u>-</u>	<u>99,265,440</u>
Xalis mövqe	<u>89,367,927</u>	<u>1,691,841</u>	<u>3,205,096</u>	<u>94,264,864</u>

Bank Silk Vey ASC
Maliyyə Hesabatlarına dair qeydlər
31 Dekabr 2013-cü il tarixinə

30 Maliyyə alətlərinin cəmlənməsi (davamı)

31 dekabr 2012	Azərbaycan Respublikası AZN	MDB dövlətləri AZN	Digər dövlətlər AZN	Cəmi AZN
Maliyyə aktivləri:				
- Nağd və Mərkəzi Bankda pul vəsaitləri	31,444,189	-	-	31,444,189
- Digər Banklardakı pul vəsaitləri	32,302,316	1,150,738	38,079,489	71,532,543
- Müştərilərə verilmiş kredit və avanslar	45,707,634	-	-	45,707,634
- Son ödəmə tarixinədək saxlanan investisiya	20,452,600	-	-	20,452,600
- Digər aktivlər	12,130,108	-	-	12,130,108
	<u>142,036,847</u>	<u>1,150,738</u>	<u>38,079,489</u>	<u>181,267,074</u>
Maliyyə öhdəlikləri:				
- Bank və maliyyə təşkilatlarından kredit və depozitlər	13,116,830	-	-	13,116,830
- Müştərilərdən depozitlər	97,326,797	-	-	97,326,797
- Digər öhdəliklər	633,282	-	-	633,282
	<u>111,076,909</u>	<u>-</u>	<u>-</u>	<u>111,076,909</u>
Xalis mövqe	<u>30,959,938</u>	<u>1,150,738</u>	<u>38,079,489</u>	<u>70,190,165</u>

31 Hesabat tarixindən sonrakı hadisələr

Düzəliş tələb etməyən hadisələr

- Bank 2014-cü ilin fevral ayında Nizami küç. 86, AZ 1001, Bakı Azərbyacna respublikası qeydiyyatda olduğu ünvanı Həsən Əliyev 131A, AZ 1110, Bakı Azərbaycan respblikası ünvanına dəyişmişdir.
- Sonrakı dövrdə Bank borc istiqrazlarına 2,97 milyon AZN investisiya etmişdir hansılar bankın səhmdarı tərəfindən 10 % sabit illik faiz dərəcəsi ilə buraxılmış biri 10,000 AZN dəyərində 297 istiqraz təşkil edir. İstiqrazların müddətinin bitmə tarixi 2018-ci ildir və mənfəət aylıq olaraq ödəniləcək.

Yuxarıda qeyd olunanndan başqa hesabatvermə tarixi və hesabatın rəsmi təsdiqi tarixi arasında düzəliş tələb etməyən hər hansı əhəmiyyətli hadisə baş verməmişdir.

Düzəliş tələb edən hadisələr

Hesabatvermə tarixi və hesabatın rəsmi təsdiqi tarixi arasında düzəliş tələb etməyən hər hansı əhəmiyyətli hadisə baş verməmişdir.